



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 6 mart 2015-ci il Cümə № 50 (6078) Qiyməti 40 qəpik



Gündəm
Ermənilərin 24 aprel fiaskosu
BÜYÜK YALAN
İsrailin ardınca, Rusiya prezidentinin də saxta soyarım töreninə qatılmayacağı xəbəri yayılıb; ermənilər yalnız Fransua Ollandla təsəlli tapşırıqları olacaqlar
yazısı səh.11-də

Nəcməddin Sadıqovun qohumu Dərbəndin rəhbəri olmaq istəyir
yazısı səh.5-də

Allahın ümidiñə qalan Suriya - Dəməşqdən reportaj
yazısı səh.6-də

Maştağa dəlixanasından qaçanlar tapıldı
yazısı səh.7-də

Birgə hərbi təlimlərdə faciə: iki türk pilotu şəhid oldu
yazısı səh.2-də

Beynəlxalq təşkilatlarla qarşıdurmanın sonu nə olacaq?
yazısı səh.10-də

Sahibkarlara ikiqat zərbə: manatın devalvasiyası və "vergi terroru"
yazısı səh.13-də

Tanınmışlar Rəsul Cəfərovun məhkəməsində ifadə verdilər
yazısı səh.7-də

Xəzərin bölünməsi reallaşır
yazısı səh.8-də

Amerika səfirinin üzünü kəsdilər
yazısı səh.9-də

AŞ PA-da Kəlbəcərli girovlarla bağlı sənəd müzakirəyə çıxarılib
yazısı səh.4-də

Vicdan məhbusunun başını zorla keçəl qırxbılar
yazısı səh.7-də

Novruzda bəzi ərzaqların qiyməti bir az da bahalaşacaq
yazısı səh.15-də

Sabiq vitse-primyerə iki paytaxtdan zərbə ABBAS ABBAsovUN BAKI QADAĞASI QALDI, İSİ MƏHKƏMƏDƏ-XƏBƏR

Dünya Güleş Federasiyası adından AYO-nun açılış mərasimində iştirak etmək istəyən A.Abbasova deyilib ki, adı ali qonaqların siyahısında yoxdur; onun fəaliyyətindən Azərbaycan prezidentinə şikayət olundu; Moskvada isə məhkəməyə verildi



Azərbaycana İŞİD təhlükəsi ilə bağlı sensasion iddia

Məşhur politoloq Sergey Balməsov Azərbaycanda radikalizmi ABŞ-in dəstəklədiyinə işarə edir-səbəb
yazısı səh.9-də

Sələfilərin lideri radikalların həbsindən danışdı
Qəmət Süleymanov
yazısı səh.13-də

Deputatdan ABŞ hakimiyyəti haqda ilginc açıklamalar
Zəhid Oruc
yazısı səh.8-də

Lamiyə Quliyeva İndiyə qədər sərr saxladıqlarını açıqladı
yazısı səh.3-də

İlham Əliyevdən 8 mart təbriki



Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. "Azərbaycanlı mölkürsinin, milli dövlətçilik ideallarına sədəqət, votənə məhəbbət ruhunda formalasmış gənclik ölkəmizə ən böyük töhfənidir. İnanıram ki, istedad və bacarığımızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gərgikləşdirirək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizle çalışacaqsınız. Bayramınız mübarək olsun!" deyə, təbrikdə deyilir.

Prezident Administrasiyasında yeni təyinat



Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdürü vəzifəsinə Cəmaləddin Quliyev təyin olundu.

C.Quliyev buna qədər ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunda meslahətçi vəzifəsində çalışır. Qeyd edək ki, biqədər əvvəl prezident İlham Əliyevin müvafiq sarəncamı ilə mətbuat və informasiya orqanları ilə iş sektorunun keçmiş müdürü Vüqar Əliyev Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdürünin müavinin vəzifəsinə təyin olunmuşdu.

"Bakı-2015"in təqdimat mərasimi keçirilib

Mart 4-de Roma şəhərində "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimat mərasımı keçirilib. AzərTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduñun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Mehriban Əliyeva bildirib ki, Roma şəhərində ilk Avropa Oyunlarının təqdimat mərasimini keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır: "Çünki məhz bu şəhərdə 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitesinin Baş Assambleyasında bu oyunların Azərbaycanın paytaxtında - Bakıda keçirilməsi haqqında qərar qəbul olunub. Mən çox şadım ki, bu axşam Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və "Bakı-2015" Koordinasiya Komitəsinin sədri Spiros Kapralos bizimlədir. Mən demək istəyirəm ki, oynulara hazırlıq zamanı biz her zaman sizin dəstəyinizi, köməyinizi hiss etmişik. Mən size və Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə təşəkkürüm bildirirəm".

Rusiya XİN-dən şok açıqlama: ABS briqadası Ukraynadadır

Rusiya Xarici İşlər Nazirliyində ABS hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var. APA-nın verdiyi məlumatə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç dünən keçirdiyi brifinqdə bəyan edib.

"Məlumat var ki, artıq ABS-in hava-desant briqadasının 173 hərbçisi Lvov vilayətinin Yavorskiy poligonundadır. Onlar ukraynalı hərbçilərə silahlı davranma qaydalarını öyrədəcəklər", - deyə A. Lukaşeviç bildirib.

Qeyd edək ki, ABS mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırırdı.

İki türk pilotu şəhid oldu

Konyada qəzaya uğrayan herbi təyyare Türkiye-Azərbaycan müştərək təliminin iştirakçısı olmuşdur. APA-nın məlumatına görə, bu barədə Türkiye Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlama verilib.

"Qəzaya məruz qalan təyyarəmiz Azərbaycanla Türkiye arasında həyata keçirilən müştərək təlimə görə yox, başqa bir təlim uçuşu ilə əlaqədar olaraq bölgədə vəzifəsini yerinə yetirirdi", - deyə Baş Qərargahın Mətbuat və ictimaiyyətə əlaqələr idarəsindən APA-nın Türkiye büroosu tərəfindən göndərilmiş sorğuya verilən cavabda bildirilir.

Qeyd edək ki, Türkiye Hərbi Hava Qüvvələrinin bu gün Əskişəhərdən havaya qalxan təyyaresi Konya yaxınlığında qəzaya uğrayıb, nəticədə 2 pilot şəhid olub.

Hazırda Konyada Türkiye və Azərbaycan Hərbi-Hava Qüvvələrinin müştərək "TurAz Şəhini 2015" təlimi də keçirilir.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiz, biz istədiyiniz ünvana çatdırırıq! Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnal-lara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfli qiymətə və daha qısa vaxt ərzində əldə etmek üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Hökumət Avropa Oyunlarının bütçəsini ixtisar etdi



Yol polisində "avtosəməliyyatı": 3 nəfər saxlanıldı

Bakıda avtoxoliquanlıqla məşğul olan 3 nəfər tutulub. Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, martın 3-de saat 01 radlarında Xətai rayonu ərazisində Roman Səmadov idarəti etdiyi "Opel" markalı avtomobile avtoxoliquanlıq hərəketləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə göndərilib.

Cari il fevral ayının 20-de isə Yasamal rayon ərazisində Səid Hesenov idarəti etdiyi "VAZ-21214" markalı avtomobile avtoxoliquanlıq hərəketləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə göndərilib.

Ondan əvvəl, cari il yanvar ayının 23-de paytaxt sakini Qabil Hüseynov da idarə etdiyi "Opel" markalı avtomobile avtoxoliquanlıq hərəketləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Nizami Rayon Məhkəməsinin qərarına əsasən Q.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsiri bilinərək 1 il müddətində neqliyyat vəsitsəni idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbəh növü tətbiq edilib.

Xəbərdə qeyd olunur ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakıda Olimpiya stadionunda keçiriləcək. Bu stadion Mühəndəkə



"Azərbaycan tarixdə ilk dəfə olaraq bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının keçirilməsinə texminən 1 milyard avro vəsatit xərcləməyi nəzərdə tutmuşdu.

Bu möhtəşəm idman yarışının başlanmasına 100 gün qalmış isə təşkilatçılar xəbər veriblər ki, onlar neft böhranı ucba-tından bəzi "maliyyə düzəlişləri" tələb etlərənə olacaqlar. İndi bu yarışa yalnız 975 milyon avro ayıra biləckələr".

Virtualaz.org saytı xəbər verir ki, bu barədə SBNL nəşri məlumat yayır.

"Biz məsərə və xərcləri rasionallaşdırımlı idik. Ona görə de layihənin bütçəsində dəyişikliklər etmək lazımdır" - deyə I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Saymon Kleqq bildirib.

S.Kleqq eləvə edib ki, onların sərəncamında 975 milyon avro vəsatit var.

Xəbərdə qeyd olunur ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakıda Olimpiya stadionunda keçiriləcək. Bu stadion Mühəndəkə

stadiyonunun oxşarıdır. Bu idman arenası 66 min tamaşaçı üçün nəzərdə tutulub.

"Bizim işlərimiz çoxdur. Amma mən əminəm ki, bu tədbir uğurla həyata keçiriləcək" - deyə S.Kleqq eləvə edib.

O da bildirilir ki, xüsusi olaraq Avropa Oyunları üçün 5 yeni idman qurğusu inşa olunub. Bakı iyunda təxminən 6000 nəfər idmançı qəbul etməyə hazırlanır. Onlar idmanın 20 növü üzrə yarışacaqlar.

S.Kleqq Azərbaycan hökumətinin verdiyi sözün üstündə dayandığını və ciddi səylər göstərdiyini də xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan bu oyunları keçirmək hüququnu 2012-ci ildə eldə edib: "Azərbaycanın sərəncamında o qədər də çox vaxt yox idi. Amma mən əminəm ki, bu tədbir uğurla həyata keçiriləcək".



Novruzda böyük əfv ola bilər

"Novruz bayramı münasibətə presidente əfv sərəncamı imzalaya-cağı gözlənilir". Bunu azvision.az-a açıqlamasında hüquq müdafiəçisi Səida Qocamanlı deyib. Onun sözlərinə görə, Novruz bayramı ərafəsində əfv sərəncamı ola bilər: "Çünki hər il mütəmadi olaraq Novruz bayramı ərafəsində conab prezident tərəfindən əfv sərəncamı imzalayıb. İnanıraq ki, bu Novruzda da bir çox ailələri sevindirəcəyik".

Əfv üçün müraciət edənləre gəlincə, S.Qocamanlı bildirib ki, bu siyahida bir çox şəxslərin adları var.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, əfv siyahısına 3 ay bundan əvvəl İşçi Qrupunda baxılıb.

Bakının mərkəzi küçələrində biri təmirə bağlanıb

I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib.

Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

"Hərəkət üzərində 220 m, eni isə 14 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qəşinib çıxarılması işləri aparılır", - deyə qurumdan bildirilib.

Dəm qazı daha bir nəfərin həyatına son qoyub

Abseron rayonu sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumatla görə, martın 4-de Abseron rayonunun Qobu qəsəbəsində yaşayan Balanise Xəlilzadə evində dəm qazından zəhərlənərək ölüb.



İsa Qəmbərin sabiq müavini parlament seçkilərində iştirak etmək istəyir

Müsəvət Partiyasının sabiq üzvü, politoloq Qabil Hüseynli növbəti parlament seçkilərində deputatlıq namizədiyi irəli sürmək niyyətindədir. Bu barəde "Yeni Müsavat" a açıqlamasında Q.Hüseynli özü məlumat verib. Onun dediyinə görə, parlament seçkilərində namizədiyi irəli sürmək niyyəti var, amma qəti qərarı situasiyaya baxıb verəcək.

Seçkilər qatılısa müstəqil namizəd kimi iştirak edəcəyini açıqlayan politoloq dedi ki, hansısa təşkilatlarından onların namizədi kimi seçkiyə qatılmaq təklifləri gələsə qəbul etmək niyyətində deyil: "Seçkide müstəqil namizəd kimi iştiraki məqsədə uyğun hesab edirəm. Bir çox məqamlara baxıb seçkide iştirakım barədə qəti qərarımı verəcəyəm. Hazırda isə mövqeyimdə tam qətilik hələ formalaşmayıb".

Seçkide iştirak qərarını qətiləşdirəcəyi halda hansı dairədən namizədiyi irəli sürəcəyinə gəlince, Q.Hüseynli bildirdi ki, bir neçə dairə var onların birinin üzərində dayanacaq: "Yaşadığım ərazi mənim üçün doğmadır, burada əhalinin hamisi məni tanrıyır. Bu, Nəsimi rayonu 22 sayılı seçki dairesinin ərazisidir. 22 sayılı dairədən namizədiyi verə bilərem. 23 sayılı Səbəyel-Nəsimi seçki dairesindən də namizədiyi verilməsi mümkün. Açığını deyim ki, mənim üçün daha xoşagelən dairə 33 sayılı birinci seçki dairesidir. Çünkü bir dəfə bu dairədə qüvvəmi sinmişəm və həmin seçkilərdə kifayət qədər uğur qazanmışam. Tərtər rayonundan namizəd olmağı da nəzərdən qaçırıram. Çünkü Tərtər öz doğma rayonudur və camaat, el-oba məni kifayət qədər yaxşı tanrıyır. Bu baxımdan Tərtər dən namizədiyimin verilməsini də mümkün sayıram. Seçkide iştirakım qətiləşsə, bu dairələrdən birinin üzərində dayanacağam ki, bunlardan da en mühümü Tərtər seçki dairesidir".

Qeyd edək ki, Qabil Hüseynli 2011-ci ilədə Müsavat Partiyası başçığının müavini olub. 2011-ci il yanvarın 4-de Müsavat Partiyasından istəfə verib. Hazırda heç bir siyasi partiyannın üzvü deyil.

□ E.SEYİDAĞA



AŞ PA-da kəlbəcərli girovlarla bağlı sənəd müzakirəyə çıxarılıb

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair" qətnamə layihəsinə baxıldı

Azerbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞ PA-nın yanvar sessiyasında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevinə bağlı qətnamə layihəsi hazırlayaraq qurumun katibliyinə təqdim etmişdi.

Azərbaycanlı deputat girovların ədaletli məhkəmə hüququnun təmin edilməsinə dair müraciət ünvanlamışdı. E.Süleymanovun dediyinə görə, katibliyə təqdim etdiyi "Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair" adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üz olan 47 ölkədən 24 ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanıb. AŞ PA-nın prosedur qaydalarına əsasən isə qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir.

Deputatın modern.az-a verdiyi məlumatə görə, AŞ PA-nın Sədəret Komitəsinin 5 mart tarixli iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb. İclasda həmin sənədin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair" hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Növbəti addım kimi sənədə Büroda baxılmalı ve Sədəret Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul edilməlidir.

E.Süleymanov deyib: "Son 2 il ərzində mən AŞ PA-ya üç qətnamə layihəsi təqdim etmişəm. Bu sənədlərin her üçü Ermənistanın ölkəməzə qarşı silahlı təcavüzü və ərazilərimizin işğal edilməsi və işgalin 23 ilən artıq müddət ərzində davam etməsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır. Birinci sənəd 23 ilən artıq müddət ərzində işğal altında qalmış Sərsəng su anbarının Azərbaycanın 6 cəbhəyani rayonlarında tərədəcəyi humanitar və ekoloji felakət vəziyyətinin təhdidləri ilə bağlıdır. Bu təklif üzrə Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan AŞ PA üzvü Meliça Maroviç məruzəçi təyin edilib. Məruzəçi artıq bu ilin yanvar ayında ölkəməzə ilkən sefər edib, Azərbaycanın Sərsəng su anbarında yaranmış tehlükəli vəziyyətlə bağlı eziyyət çəkən cəbhəyani rayonlarında görüşlər keçirib.

AŞ PA-ya təqdim etdiyim ikinci sənəd "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair" qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində böyük britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Buz bu sənəd vəsítəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır və o, 11-15 mart tarixlərde mandati çərçivəsində ölkəməzə sefər edəcək".

Deputat bildirib ki, hər iki qətnamə layihəsinə irəli sürdükdən sonra AŞ PA-da anti-Azərbaycan qüvvələrin böyük müqaviməti ilə üzleşib: "Bu qətnamə layihələrinin qarşısının alınması və gündəlikdən çıxarılması istiqamətində AŞ PA rəhbərliyi və Katibliyinin birbaşa iştirakı ilə bütün anti-Azərbaycan qüvvələr, erməni lobbileri sefərber olundular. Biz onların müqavimətini dəfə edə bildik və birinci mərhələni uğurla başa vurdug. İnanmaq isterdik ki, məruzəçilər öz məruzələrini hazırlayarken obyektivlik və principallıq nümayiş etdirəcəklər. Nəhayət, 2015-ci il AŞ PA-nın yanvar sessiyası zamanı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsidi. Hesab edirəm ki, Sədəret Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞ PA-da qərar qəbul ediləcək".

□ Cavid TURAN

Azerbaycanda insan haqlarını pozan məmurlara qarşı Qərbin sanksiyalar qəbul etməsi məsələsi vaxtaşırı gündəmə gətirilir. Bu istiqamətdə tanınmış beynəlxalq insan haqları təşkilatları, o cümlədən ölkə müxalifəti tərəfindən çağrırlar da edilir. Ancaq hələ ki bu çağrırlar ele çağırış olaraq qahr.

Diqqət çəkən məqam isə ölkənin daxilində bəzi qüvvələrin söyügedən sanksiyaların qəbul edilməsini səbirsizliklə gözləməsidir. Həmin qüvvələrin apardığı təbliğatda diqqət etdikdə belə qənaət yaranır ki, hansısa məmurlara sanksiyalar tətbiq olunması ölkədə demokratyanın tam bərqrər olmasının açarı rolunu oynayacaq, hər şey bununla dəyişəcək.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, əslində bunlar yanlış düşüncələrdir. Əvvələ, hansısa məmurlara sanksiyalar tətbiqi olsa-olsa müxalifətin əlinde hakimiyəti tənqid etməsi üçün bir arqument ola bilər. İkincisi, Qabil Hüseynli bildirdi ki, Qərb dairələrində Azərbaycanın ayrı-ayrı məmurlarına qarşı sanksiya qəbul etmək bərədə ciddi surətdə düşünüldüyü inandırıcı deyil: "Bəzi şəxslər və QHT-lər tərəfindən belə çağrırlar olsa da rəsmi olaraq belə bir qərarın qəbul ediləcəyi göznlənilən deyil. Çünkü hökumətlər təmamilə başqa kateqoriyalara hərəkət edir. Bu saat gündəmde Rusiyadan qaz asılılığını minimuma endirmək və onu tamamilə aradan qaldırmaq durur. Gündəmə isə Azərbaycan özünün qaz potensialı ilə möhkəm daxil olub. Artıq sıfarişçilər bu barədə Azərbaycan rəhbərliyi ilə danışqlar aparır. Belə bir şəraitdə, yəni Azərbaycanın həm Avropa Birliyi üçün, həm də ümumiyyətlə Qərb dünyası

Məmurlara sanksiyalar realdır mı?

Qabil Hüseynli: "Kimlərsə düşünürsə ki, ayrı-ayrı məmurlara sanksiya tətbiqi Azərbaycanda qərbipli açıq cəmiyyətin qurulmasına getirib çıxaracaq, yanlış düşüncədədir. Belə bir cəmiyyətin qurulmasını hələ Azərbaycanda həyata keçirmək o qədər də asan məsələ deyil: "Vətəndaş cəmiyyətinin, açıq tipli cəmiyyətin qurulması və buna uyğun olaraq da seçkilərin keçirilməsi məsələsi hələ uzun illər vaxt apara bilər. Bunu birdən-bire sıçrayışla həyata keçirmək cəhd arzuolunmaz fəsadlar vere bilər. Vətəndaş cəmiyyətinin sosial xarakteri olmasının da principial əhəmiyyətə malikdir.

Qərb menim anladığımı görə, Azərbaycan hakimiyətini özündən qaçran, uzaqlaşdırın hərəkətlərə yol verməyəcək. Qərb eksinə, Azərbaycanı özüne yaxınlaşdırın addımların atılması cəhd göstərəcək. Ona görə də hazırda sanksiyalar haqqında danışmaq ciddi xarakter daşıdır.

Hətta nəzəri baxımdan hesab edilsə ki, hansısa məmurlara sanksiya tətbiqi reallaşacaq, bunun ölkə daxilindəki proseslər ciddi təsir edəcəyi çətin məsələdir. Ortada Belarus nümunəsi var. Uzun illərdə Belarusun bir sıra məmurlarına sanksiyalar tətbiq olunmuşdu. O zaman bir çoxları düşünürdü ki, bununla Belarusda demokratiya tam bərqrər olacaq və sair. Müxalifət de ümidi edirdi ki, məmurlara sanksiya tətbiqi daxilde müxalifətin mövqeyini gücləndirəcək. Ancaq fakt bundan ibarətdir ki, heç nə dəyişmədi".

□ Etibar SEYİDAĞA



Qabil Hüseynli

ürün öneminin durmadan artlığı bir dönemde sanksiyalar məsələsi demək olar heç bir aktual əhəmiyyət kəsb etmir, nə Qərb, nə də demokratiya tərəfdarlarına heç nə vərə bilməz. Bu məsələ üzərində demokratik arzular qurmağın özü də xeyaldır. İnsanlar demokratiyanı müxtəlif şəkildə arzulayırlar və demokratik təsisatları qurmayı müxtəlif yollarla həyata keçirmək niyyətindədirler. Məsələn, hakimiyət belə hesab edir ki, Azərbaycan cəmiyyəti özünün tarixi ənənələrinə uyğun olaraq, indiki halında demək olar kifayət qədər demok-

ratik göstəricilərə malik siyasi sistemə malikdir. Coxpartiyalı siyasi sistem var, azad mətbuat nümunələri var, vətəndaş cəmiyyəti təşkilatları var, müxalifət partiyalar var. Düzdür, razılaşmadığımız məqamlar da var bu məsələlərde. Amma hələ, o məsələlərin düzəldiləcəyi qənaətindəyəm. Ən azından Avropa Oyunları ərefəsində bu məsələlər bir el gəzdiriləcəyini güman edirəm. Qərbdə də bu qənaət mövcuddur. Sanksiyaları istisna edən daha bir amil budur".

Politoloqun sözlərinə görə, kimlərsə düşünürsə ki, ay-

Neft bahalassədə...

Bunun qısamüddətli olacağı, ardınca uzunmüddətli ucuzlaşmanın gələcəyi vurgulanır...

Dünya bazarda neft cüzi olaraq bahalassəb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyatlarının gedisində WTI neftinin qiyməti 1 barelərə görə 0,26 dollar artaraq 51,79 dollar təşkil edib. ICE London qıtələrərasi birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,10 dollar artaraq 60,65 dollar olub. Rusiya mətbuatı isə bildirib ki, dünya bazarlarında neftin qiyməti İranın nüvə programı ilə bağlı heç bir irəliləşin olmasına görə artı. İranın üzərindən sanksiyaların götürülməsi çətin ki, yaxın zamanlarda onun neft ixracını artırmasına yardımçı olacaq.

Neftle bağlı əksər proqnozlar isə nikbin deyil. Əksər proqnozlar neftin qiymətinin tezliklə 30 dollar civarında olacağını əsaslandırır. Həmçinin bahalassmanın qısamüddətli olacağı, ardınca uzunmüddətli ucuzlaşmanın gələcəyi vurgulanır. Rusiyalı analitik Qleb Zadoya isə



bildirib ki, neft ixracatçılarının milli valyutalarının taleyi dünya bazarlarında bu məhsulun qiymətlərindən asılıdır. O, mövcud şəraitdə rublun məzənnəsinin qalxmasının mümkünsüz olduğunu vurğulayıb: "Rublun məzənnəsinə en böyük təsiri beynəlxalq sanksiyalar göstərir. Aradıq yeni sanksiyalar paketi de "üfüqde görünməkdədir". Neftin dünyada bazarlarındakı qiymətləri azalan tempdə dəyişir. Belə olun halda Rusiya hökumətinə milli valyutanın məzənnəsini saxlamaq müyəssər olmayıcaq. Rublun yeganə şansı neftin qiymətlərinin 63 dollardan aşağı düşməməsi və sanksiyaların yumşaldılması olardı. Amma biz əksini müşahidə edirik. Deməli, rublun inflasiyasının qiymətini almaq mümkün olmayıcaq".

Beynəlxalq Valyuta Fonduunun baş direktoru Kristin La-

gar isə bildirib ki, neftin qiymətinin ucuz olması qlobal iqtisadiyyatın dirçəlməsi üçün yetərli deyil. Onun sözlərinə görə, görülən tədbirlərə, o cümlədən ABŞ-in neft hasilatını artırmasına baxmayaraq, qlobal iqtisadiyyatın bərpası hələ də çətinliklərə üzləşir: "İndi neft şirkətləri milyardlarla dollar dəyərində gələcək üçün nəzərdə tutduqları layingələri təxire salır".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də neftin qiyməti ilə bağlı fikrini açıqlayıb. O, 2015-ci ilin bütçəsində neftin bir barelinin 50 dollar və bir dolların 61,5 rubl olacağını bildirib. Putin Nazirlər Kabinetinin toplantılarında danışan prezident bütçə qanununda nəzərdə tutulmuş dəyişikliklərin həyata keçirilməsini təklif edib: "Hökumətin bu mövzu ilə bağlı üzən zamandır çalışdığını biliyəm. Dövlət Dumasında da bu barədə işlər görülməlidir".

□ RÖYA

Sabiq vitse-primyera iki paytaxtdan zərba

Fevralın 20-də qurultay keçirərək Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtarıyyəti - "AzerRos"un parçalamasını rəsmiləşdirən sabiq vitse-primyer Abbas Abbasov bərədə yeni məlumatlar yayılıb. "Yeni Müsavat"ın mənbəsinin xəbərinə görə, uzun müddətdir həkimiyətlə əlaqələrini bərpa etməye, dövlət başçısı ilə görüşmək üçün cəhdələr edən A.Abbasova öton ay birmənalı "yox" cavabı verilib.

İyun ayında Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlməyi çox arzulayan sabiq vitse-primyer yene rədd cavabı alıb.

Məlumdur ki, A.Abbasov Dünya Güleş Federasiyasında "Güleşin dostları" təşkilatının rəhbəridir. O, məhz bu yarışlara gelməyi həkimiyətlə barışq üçün son şans hesab edirdi. A.Abbasova deyil ki, onu adı əvvəldən açılış mərasimində iştirak edəcək ali qonaqların siyahısına daxil edilməyib.

Bu qərardan çox məyus olan A.Abbasov son qurultaydakı çıxışında mərhum prezident Heydər Əliyev haqda xoş sözler danışsa da, indiki dövlət rəhbərinin adını bir dəfə bele xatırlatmayıb. O, yalnız indiki həkimiyəti dəsteklədiyini demək kifayətnəib, könülü olaraq vəzifədən getdiyini, yerini gənclərə verməklə "nümunə göstərdi" söyleyib.

Qeyd edək ki, baş nazırın sabiq birinci müavininin oğlu da bir müddət əvvəl atasının mehz Bakıya Avropa Oyunlarında gələcəyinə ümidi olduğunu demişdi. A.Abbasovun özü isə hələ çox əvvəl "bir də tabutda" Bakıya qayıdacağına söyləyərək "ona da əger icaze versələr" əlavəsini etmişdi.

"Milyarderlər İttifaqı" fiaskosundan sonra aralarında soyuqluq yaranan, "Bakıya giriş qadağan olunan" məşhur kinorejissor Rüstəm İbrahimbəyovla A.Abbasovun yenidən birge görünüşünün səbəbi də ortaya çıxmış sayılmalıdır. A.Abbasovun bəlkə də qayıtları ümidi də puç olub.



Abbas Abbasovun Bakı

qadagası qaldı, işi məhkəmədə

Dünya Güleş Federasiyası adından AYO-nun açılış mərasimində iştirak etmək istəyən A.Abbasova deyilib ki, adı ali qonaqların siyahısında yoxdur; onun fəaliyyətindən Azərbaycan prezidentinə şikayət olundu; Moskvada isə məhkəməyə verildi

Həkimiyətin A.Abbasovla bağlı qeyri-resmi qadağanı qaldırmamasını təsdiq edən daha bir xəber də var. İki gün əvvəl Moskvada "Aleksandr House" merkezində "AzerRos"da yaranmış vəziyyətlə bağlı tədbirdə A.Abbasovdan prezident İlham Əliyevə şikayət ünvanlanıb.

Tədbirdə "AzerRos"un Federal Şurasının üzvü, 30-dan çox regional və yerli milli-mədəni muxtarıyyətlərin rəhbərləri, Azərbaycan ictimai təşkilatlarının başçıları, gənclər, həmçinin Rusiya Ədliyyə Nazirliyinin və media nümayəndəleri iştirak ediblər.

"AzerRos"un fəxri prezidenti

Söyünn Sadiqov deyib ki, intriqalar təşkilatı münəaqışlərə və məhv olmaq həddine getirib. O,

"AzerRos"da 15 il ərzində birgə fəaliyyət göstərdiyi Mehriban Sadıxovanı, Cəmil Sadıxbəyovu, Vəqif Adıgozəlovu, o cümlədən Şirvan Kərimovu, Rüstəm Arıfcənovu, Natiq Ağamirovu və Tamilla Şixməmmədovu tədbirə dəvət etdiyi deyib: "Onlar SMS yarazaa Abbas Abbasovun onlara buraya gəlməyi qadağan etdiyini bildirdilər". S.Sadiqov qarşı tərefin münəaqışının arkasında Azərbaycanın Rusiyadakı sefirliyinin dayandığı barədə iddiaları yalanlaşdırıb və deyib: "AzerRos" ciblik təşkilat deyil, heç kən onu "özəlşədirmək" ixtiyarına sahib deyil. O bütün Rusiya azərbaycanlılarınına məxsusdur". (moderotor.az).

O qeyd edib ki, Vladimir Putin və İlham Əliyev səmərəli

dostluq münasibətlərinin möhkəmənməsi naməne fəaliyyət göstərən bir dövrə "Abbas Abbasov və onun kimilər öz destruktiv fəaliyyəti ilə bu münasibətlərə ziyan vururlar".

Cıxış edənlərin çoxu A.Abbasovun "AzerRos"u şəxsi mərasına çevirərək, bütün bunları Rusiya vətəndaşlığı olmadan qeyri-qanuni şəkildə etdiyini vurgulayıblar.

"Abbasov vaxtı ilə Azərbaycanı tərk edib, indi isə bizləri burada - Rusiyada bölməyə çalışır. Keçmiş Azərbaycan məmuruunun bizi idarə etməye ne haqqı var? O kənara çəkilməlidir. Bizlər - Rusiya vətəndaşları isə azərbaycanlıların barışq içinde

ABŞ jest etdi, amma...

Hüseynbala SELIMOV



Düşünmək olardı ki, Ermənistanda "məhkəməyə" çəkilən azərbaycanlı girovlar qarşı anı etinasızlıq Azərbaycanın ABŞ-a münasibətini soyudan və iki ölkə arasında uzaqlaşmaya təkan verən əsas amillərdən biri idi...

Amma o da var ki, həmin girovlardan birinin Rusiyanın vətəndaşı olmasına baxmayaraq bu ölkə hələ bir dəfə belə olsun onun azad edilməsi üçün kəlmə kəsməyib.

Fəqət, bu, nəinki Azərbaycanla Rusiya arasında hər hansı bir soyuqluğa səbəb olub, bəlkə də əksinə, onların münasibətini bir az da sıx edib.

Bəli, ABŞ öz səhvini düzəltdi. Bakıda sefərdə olan dövlət katibinin köməkçisi, daha sonra isə Ağ Evin mətbuat katibi girovların azad olunmasının vacib olduğunu tələb etdilər...

Ele Minsk Qrupunun amerikalı hömsədrilə ilə bağlı iradları izhar etmək üçün də fürsət yaranmışdı, amerikalı hömsədr də Bakıya təşrif buyurmuşdu...

Təbii ki, bu adamın Bakıda verdiyi müsahibə bizim də xoşumuza gəlmədi, o səbəbdən ki, bu adam açıq-əşkar suallardan qaçırdı...

Amma ne etmək olardı? Bu, Minsk Qrupunun hömsədrinin şakəridir, onlar bəzən özlərini elə etinasız aparırlar ki, bunu seyr edən ən səbirli adam da özündə çıxar...

Amma düşünürük ki, burada Azərbaycanın da günühə az deyil. Nə qədər ki, bu adamlar - Minsk Qrupunun hömsədrleri regiondan uzaqda olurlar, hamı onların qarasında deyinir, amma elə ki, bu bəylər Bakıya səfər edir, onlara "gördükleri çox böyük işləre görə" təşəkkürler yağıdırırlar...

Hərçənd bu adamların özləri bu vaxta qədər heç nəyə nail olmadıqlarını etiraf edirlər. Bəs onda onlara hansı xidmətlərinə görə "təşəkkür" düşür?..

Bax, bunu biz anlaya bilmirik. Əslinə qalsa, biz çox şeyle ri anlamaqda çətinlik çəkirik. Fikrimizi cəmləşdirib Bakı ilə Vaşinqton arasında daha hansı anlaşılmazlıqların olduğunu yada salmaq istəyirik. Amma nə qədər çalışırıqsı, Vaşinqton tərəfdən ciddi bir nöqsan tapa bilmirik...

Ele bu səbəbdən də əvvəller səylədiyimiz fikrə qaydırıq: Bakının indiki məqamda Moskvanın yanında olması 22 illik siyasetin nəticəsidir. Hər dəfə bu ölkədə seçki olanda Qərbi, ABŞ-ı qinayıraq ki, elə etdilər, belə etdilər...

Amma onlar heç nə etmir. Fəaliyyətdə bulunan Rusiya-dır-özünün siyasi texnoloqlarından tutmuş siyasi dəstəyinə qədər hər şeyi bu həkimiyətin və bu siyasetin sərəncamına verir...

Ona görə də bir seçkini müşahidə edən təhlilicədə artıq "Azərbaycan həkimiyətinin arkasında kim dayanır?" kimi suallar yaranır, o özü hər şeyi çox yaxşı görə bilir...

Ele bu səbəbdən də kimse Rusiya ilə əməkdaşlıqda qırayanda həmişə deyirik ki, tələsməyin və səbirli olun: siz iki-başı qartalın kölgəsini orada axtarmırsınız...

Qərəz, o məsələlər ki, ən azı siyasi müşahidəçilərə çox aydınır, onların üzərində bir daha, xüsusən də təkrar-təkrar dayanmağa dəyməz: seçkilərdə baş "piarçı" rolunda həmişə Rusiya çıxış edib...

Ona görə də qətiyyən təccübələnməyə dəyməz. ABŞ sadəcə, Azərbaycan üçün uzaq bir qonşudur, amma Rusiya qohumdur - baxmayaraq ki, Qarabağın işğalının da arxasında Rusiya dayanır, ele Ermenistandakı girovlar da Rusiyanın xeyir-duası ilə "məhkəmə"yə çəkilir...

Əsas bilirsiniz nədir? Odur ki, Rusiyanın bizim həkimiyətə münasibəti olduqca xoşdur. Rusiya ilə bağlı "qorxu"-fi lan haqda söylənilənlər də efsanədir və həqiqətə uyğun deyil, çünkü qorxunun özü də bu ölkədə dərin mənə kəsb edir və qorxu hissili maraqlara təhdidlərdən yaranır, bizim həkimiyət özündən və özünü siyasi tələyindən qorxur...

İndi ABŞ jest etmişdi. Bundan sonra cavab jestini gözlemkəçəkli idil və çoxunu da bunu gözleyirdi. Amma cavab gəlmədi və yaxud da balans təzədən pozuldu, ABŞ-la münasibət əvvəlki çevrəsinə qayıtdı...

Nə demək olar? Görək, bu "məqrur" siyaset nə vaxta qədər çəkəcək? Bizi ən çox bilirsiz nə narahat edir? ABŞ-da bütün bunları ciddi qəbul edərlər və bu ölkənin "kart-blans"ını Rusiyanın elinə uzadırlar...

Ona görə ki, Azərbaycanın ABŞ üçün elə bir önəmi yoxdur. Bu ölkə öz neft siyaseti ilə onlara "aparıcı" neft ölkəsini oyundankənar veziyətə saldı. Adı bir diplomatiya xatırınə deyilən sözlərə çox da aludə olmayı...

Ermenistan ABŞ üçün erməni seçicilər deməkdir. Gürçüstan balaca xristian ölkəsidir və Qərble integrasiyada çox israrlıdır. Azərbaycan isə nə seçkilərdə səs deməkdir, nə də balaca xristian ölkəsi, üstəlik Qərble integrasiyaya da can atmır. Bir gün ABŞ deməzmi ki, bəylər, yollarımız ayrıılır?..

Nəcməddin Sadiqovun qohumu

Dərbəndin rəhbəri olmaq istəyir

Şərafutdin Seyidov rayon rəhbərliyinə əsas iddiaçılardan biridir

Xəbər verildiyi kimi, Dağıstan Respublikası Dərbənd şəhərinin rəhbəri, Azərbaycan icmanın sədri Möhəmməd Cəlilovun və onun qardaşı, Dərbənd Şəhər Məclisinin sədri Zülfəddin Cəlilovun fəaliyyəti ilə bağlı oxşamalara başlanıb.

Virtualaz.org sayının Dağıstan müxbirinin verdiyi xəbərə görə, Dərbənd Pedaqoji Kolleginin direktoru Şərafutdin Seyidov hazırda Dərbənd rayon rəhbərliyinə əsas iddiaçılardan biridir. Burada diqqətçəkən məqam odur ki, Ş.Seyidov Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah reisi, general-polkovnik Nəcməddin Sadiqovun yanın qohumudur. Ş.Seyidov generalin kürəkəni sayılır.



Bu arada gələn xəbərlərə görə, Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd şəhərinin rəhbəri İmam Yarəliyevin məsə-

ləsi ilə ciddi şəkildə məşğul olmuşa başlayıblar.

Bu il fevralın 1-de İ.Yarəliyevə qarşı Rusiya Federasiyası

Cinayət Məcəlləsinin 286-ci (vəzife səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi qaldırılmışdır. Lakin Dərbənd Şəhər Məhkəməsi müstəntiqlərin İ.Yarəliyevin qarşı cinayət işinin qaldırılması barədəki qərarın ləğv etmişdir. Dağıstan prokurorluğu iddən apelyasiya şikayəti vermişdir.

İmam Yarəliyevin və onun yaxın etrafının fikrincə, bu cinayət təqibinin sifarişçisi Rusiya Dövlət Dumasının üzvü, bütün Cənubi Dağıstanda böyük nüfuzlu olan deputat Murad Hacıyevdir.

Hazırda Moskvada yaşayan M.Hacıyevə buna görə hətta hücum da təşkil olunmuşdu. Hüquq-mühafizə orqanlarındakı məmələrdən verilən məlumatda görə, Dağıstanın Xasavıurt şəhərinin iki sakını deputata yaxınlaşaraq ondan 3 milyon dollar tələb etmiş, üstəlik, onun Dərbənd merindən el çəkməsini istəmişdi. Həmin şəxslər deputati hədleyərək onu da demişdilər ki, eks halda, həyatı təhlükədə olacaq.

Dərbənd məriyasından bildirirler ki, bu yoxlamalar Dağıstanın mədəni və tarixi abidələrinə vəzifələrinə həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı olub.

Reportajı önemli bir qeydə başlamaq istəyirəm. Sosial şəbəkədə Suriyaya səfər edəcəyim haqqında status yazanda qəribe mənzərə ilə üzləşdim. Kimse quruma rəhbərlik edən Vətən Partiyasının sedri Doğu Perinçeki PKK-lı adlandırdı, başqa birisi gedişimizin Türkiyə və Səudiyyə Ərəbistanında Azərbaycana qarşı qıcıq yaradacağı haqda yazdı, dostlar riskli olduğu üçün yoldan qayıtmayı məsləhət bildilər. Sələfi mediası da o gün-bu gün bizi hədəfə götürüb...

gayanınmış və çoxlu ədviyyat qatılmış qəhvədi murra. Burada pasportlarımızla 3 günlük vidalaşırıq.

Sərhəddə kilometrlərlə uzanan avtomobil növbələri var. İŞİD təhlükəsindən qaçan insanların bir hissəsi de Livana sığınır. Büyük yük maşınları ilə

sində 4 milyon yarımla insansa yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. Savaşda ölenlərin sayı 300 minə yaxındır. İtkinlərin sayı hər gün artır... Suriyanın qapısında öyrəndiyimiz bu xəbərlər ölkədə necə böyük bir fəlakət yaşandığını sübut edən ilk faktlardır.



Allahın Umidinə qalın Suriyə - Dəməşqdən reportaj

Savaşdan qaçanların yanından keçib, savaşan ölkənin paytaxtına gedən qəzetçinin gördükleri və çəkdikləri...

Düşünürəm, cövhərində xəbəri tapmaq, görmək istəyən heç bir qəzetçi belə bir şansı əldən verməzdi. Önce onu deymə ki, heyətdə fərqli siyasi görüşlü insanlar birləşmişdi - Rusiya ilə İranı Türkiye siyasetində gözdər etməyin doğru olmadığını düşünən Doğu Perinçek, CHP-nin İzmir milət vəkili seçilmiş, bir neçə ay önce partiyadan istefə verən, atatürkçü professor Birgül Ayman Güler, Türkiye ordusunun sabiq kəşfiyyat rəisi general İsmayıllı Haqqı Pekin, AKP-nin 3 qurucusundan biri, Ərdoğan və Abdulla Gülnur isərlər partiyada qalma təkliflərini rədd edərək AKP-dən istefə verən baş nazirin keçmiş müavini, keçmiş maliiyyə naziri Abdullah Şener, müdafiə naziri Barlas Doğulu, Türkmen Meclisinin sedri professor Ümit Akkoyunlu, dünyaya daha çox iqtisadi çıxarlar gözü ilə baxan antalyalı iş adamı Mehmet Ali, əsas problemi Suriyadakı 2 min hektar torpağını İraq kürdlərindən təmizləmek olan kurd eşirət ağası Abdulkarad Yıldız...

Necə deyərlər, 4 tərəf xəber qaynar. Belə bir heyətlə yola çıxmışdan imtiha edən, mənəcə, qələmi qoysun, başqa işə keçsin. Səfərin Türkiye və Səudiyyə Ərəbistanında qıcıq yaradığına gelinca, bu, tam mümkün məsələdir. Onların işi qıcıqlanmaq, bizim işimiz isə gördüyüümüzü yazmaqdır. Risk və təhlükə haqqında xəbərdarlıqların ne qədər yerində olduğunu isə Bakıya döndükdən sonra daha yaxşı anlamağa başlamışam... Niyesini deyecəm.

Istanbulda Dəməşqə birbaşa reyslə gedəcəyi qərarlaşdırılırsa da son gün plan dəyişdi - hava limanında bir neçə terrorçu yaxalandığı üçün. Heyəti dəvət edən Suriya prezidenti Bəşər Əsəd Livan prezidenti Tamam Salamdan Türkiye heyətinin təhlükəsizliyi üçün yardım istədi.

Uçuşdan qabaq İstanbulun Atatürk Hava Limanında brifinq keçirən heyət VIP salonda sürpriz bir qonaqla - İranın sabiq prezidenti Mahmud Əhmədinejadla qarşılıdı. Əhmədinejad Türkənin keçmiş baş

naziri Necməddin Ərbakanın vəfat ildönümünə görə İstanbulu gəlibmiş. 20 dəqiqə davam edən səmimi söhbətdən, xatire şəkillərindən sonra hərə öz yoluna davam etdi.

Axşam saatlarında Beyrut'a enən heyəti Bəşər Əsədin xüsusi mühafizə dəstəsinin üzvəri ilə yanaşı, Livanın təhlükəsizlik qüvvələrinin nümayəndələri qarşılıdı.

Hər maşında 2 heyət üzvü şofer də daxil, 4 silahlı mühafizəçi olmaqla yola çıxırıq. Kartojin önündə "minqalası və sirena" 2 saatlıq yol boyu həzərən polis maşını, ondan sonra mühafizəçilərin zirehli maşını, yola düzəldik. Livanla Suriyani ayıran Bekaa vadisindən keçərkən səfərin həyəcanlı bölmü artıq başlamışdı.

Bu ərazilərdə də silahlar ilədir susmur. "Hizbullah" olmasayı, İŞİD bu bölgələri də "qılınçdan keçirmişdi", deyirlər.

Hökumət qüvvələrinin və "Hizbullah"ın nəzarət etməsinə baxmayaraq, vadidəki yollar çox təhlükəli sayılır. Hər tərəf Suriyadan gələn qaçqınların çadırları ilə doludur. İŞİD-in belə nəzarətsiz, dağlıq yerlərə keçməsi, hətta tərəfdar top-laması o qədər də çətin deyil, deyirlər. Maşınlarının təhlükeli dağ keçidlərini belə saatda 170-180 km sürətlə keçməsi, pəncərələrimizin qara şüşələri, üstəlik, gecənin qaranlığı etrafı aydın secməye, kameraları işa salmağa imkan vermir. Sürətdən şikayətimiz də qəbul olunmur, ərəb qardaşlar deyir ki, sürət bizim təhlükəsizliyim üçündür - təhlükəli yolları tez keçməliyik. Təxminən 70 kilometrlik, aşırıları heç bitməyəcək kimisi uzanan dağ yolunun sonunda Bekaaya enir. Hollivud filmlərindəki sürət səhnələrini yaşadıq deyə bilərik. Hələlik bitən aşırımlardı, yol da, sürət də yerindədi. Vadidən Suriya serhdəna texminən 40 dəqiqəyə çatdıq. Səfərin VIP salonunda bizi Suriya xarici işlər nazirinin müavini qarşılıdı. Yariyolun həyəcanını murra - suriyalıların gələnəksəl içkisi ilə unutdurmağa çalışırlar. Balaca fincanın dibe bində təxminən 2 qurtumluk

gayanınmış və çoxlu ədviyyat qatılmış qəhvədi murra. Burada pasportlarımızla 3 günlük vidalaşırıq. Sərhəddə kilometrlərlə uzanan avtomobil növbələri var. İŞİD təhlükəsindən qaçan insanların bir hissəsi de Livana sığınır. Büyük yük maşınları ilə

Yenidən yol... Dəməşqə, türklərin Şam dediyi tarix incisine yaxınlaşırıq. Bir zaman ərəb dönyasının gözə bəbəyi, mədəniyyət abidələri ile zengin, nəğyllər şəhəri Dəməşqin miskin görüntüsü ürək ağrıdır. Hər tərəf iç savaşın nişanlarını daşıyır. Yanıcuq binalar, yolların ortasında bombaların açıldığı xəndəklər, mərkəzə yaxınlaşdırıqca yolların hər kilometrində qurulan beton manələr. Betonları ziqaq keçib hotelə doğru şüdüdükə hər məhəllədə qum torbaları, ele keçən daş, taxta parçaları ilə qurulan istehkamları görürük. Hər istehkamın yanında 4-5 silahlı var. Aralarında qadınlar da görünürlər. İndi Suriyada hər kəs öz evini, məhəlləsini qoruyur. Suriyalı mühafizəçilərimiz küçələrdə şəkil və video çəkməmək üçün xəbərdarlıq edir və bunun xahiş yox, tələb olduğunu bildirirlər. Onların sözlərinə görə, Suriyadan yeni şəkillər yayıldıqca Dəməşqi yaxşı tanıyan İŞİD-cilərin köməyi ilə blok-postlar müəyyən edilir və rakət atəşinə tutulur.

Dəməşqin bu gün yegana bəzəyi prezident Bəşər Əsədin şəkilləridir. Ərəblerin təbirince desək, rəisi-cümhurun atası Hafiz Əsədə çəkirdirdiyi şəkillər, general formasında gözlülü pozaları, gülmüşəyen və əl eləyen rəsmi rəsmi böyüdüüb. Dəməşqin küçələrinə vurulub. Gecə saatları olsa da mərkəzdə həyat canlıdır. Dükənlər açıq, avtobuslar işləyir, insanlar yollarda, hərə öz işində-güçündə. Şəhərdə ilk baxışda həç bir gərgin hava yoxdur. Sənki savaş bitib, sadəcə, şəhər bərpa edilməyib. Ancaq bu, ilk baxışda belədir... Qısa aralıqlarla polis və təcili yardım maşınlarından gələn "sirena" səsləri, şəhərin üzərindən uçan hərbi vertolyotlar, küçələrdə silahlı şəxslərin çoxluğu barış və təhlükəsizliyin bu torpaqlardan hələ çox uzaqda olduğunu bildirir.

Bizi Dəməşqin rəsmi qonaqlarının yerləşdirildiyi "Dama Rose" hotelinə gətirirlər. Ana yoldan dönüb binaya aparan 150 metrlik küçədə 2 yerdə beton manələr qurulub, binanın etrafı sərhədlərde gördüyüümüz elektriki naqillərlə hasarlanıb. Hotelin sahibi Türkiyədən gələn həyəti şəxsən qarşılıyır. Qonaqlara qızılıqlı şərbəti paylaşırlar. Otaqlarımıza yerləşdirilərken, təhlükəsizlik üçün binadan çıxmamağımız tapşırılır. Səhər 9-da hazır olmalıq, "Suriyanın YAP-ı"na - BAAS Partiyasına baş katibə görüşə gedəcəyik.

(davamı sabahı sayımızda)
**□ Aygün Muradxanlı,
 "Yeni Müsavat"**

Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun məhkəməsi davam etdi. Hüquq müdafiəcisinə dəstək olmaq üçün prosesdə tanınmış simalar, xarici ölkə təşkilatları və səfirlərinin nümayəndələri iştirak edirdilər. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçən proses saat 10:30-da şahidlərin ifadələri ilə başladı.

İlk olaraq, məhkəmədə şahid qismində iştirak edən köşə yazarı Şahvələd Namazov (Çobanoğlu) ifadə verdi. O, Rəsul Cəfərova qarşı cinayət edildiyini bildirdi: "Rəsul bəyini yaxından tanıyorum. İstintaqdə verdim ifadəni təsdiq edirəm. Adətən dostlarımızın məhkəməsi ilə bağlı suallar verilir. Təəccüb doğurmaya bilməz. Ədalətli məhkəmə keçirib, düzgün qərar çıxarmış istəyirsiniz, doğru araşdırma aparılsın. Əslində qalsa, Rəsul Cəfərova qarşı cinayət edilib. Bəlkə də danışdıqlarım sizə pafoslu gələ bilər. Ifadəmdəki detallara fikir verin".

Şahidin çıxışının bu yerində prokuror Mübariz Mirili müdaxilə edərək, ittiham aktları üzrə danışmağı tələb etdi. Hakim də onun fikrini təsdiqlədi. Şahvələd Çobanoğlu buna öz etirazını bildirdi: "Ədalet tribunasından bütün sözler deyilməlidir. Rəsul Cəfərovun sədr olduğu təşkilatın keçirdiyi layihədə iştirak etmişəm. Layihe film festivalı idi. Diktator, insan haqlarından bəhs edirdi. Layihe həvəlində çıxış etmişəm, aparıcı olmuşam. 100 manat məbləğində pul almışam. Qəbz var. Rəsulə böyük hörmətim var. Əger onun yeyinti etmək istəyi olsayıdı, mənimlə edərdi. Mənə 100 manat verib, 1000 yazardım. Bütün bunlar onun qanunsuz həbsini sübut edir".

Şahidin ifadələrindən sonra suallar verildi. Məlum oldu ki, istintaqdakı ifadələri ilə məhkəmədə eynilik təşkil edir.

Daha sonra şahid Həmid Cəfərov ifadə verdi: "Rəsul Cəfərovu şəxsən tanımam. Ülvə Həsənləi vasitəsilə layihədə iştirak etmişəm. Onu 3 ildir ki, tanırdım. Tələbə olduğunu biliyim. Öz köməyimi etmişəm. Hansı təşkilatın layihə keçirdiyini bil-



Tanınmışlar Rəsul Cəfərovun məhkəməsində ifadə verdilər

Vəkillər vicdan məhbusunun anasının əlavə şahid kimi məhkəmədə ifadə verməsini tələb etdilər



məməsəm. 300 manat pul alımı. Neft Şirkətində mühəndis işləyirəm. Aldığım pulun qəbzi var".

Şahidin müdafiə tərefinin vəkillərinin xahişi ilə 12 sentyabr 2014-cü il tarixli ifadəsi elan olunduqda bir sıra ziddiyətli məqamlar ortaya çıxdı. İmzalar məsələsində narazılıq yaradı.

Digər şahid Ülvə Həsənləi ifadəsində R.Cəfərova ortaqlayihədə İslədiyini bildirdi: "İki dəfə ifadə vermişəm. Film festivalı çərçivəsində ortaqlayihəmiz olub. İşimə görə 100 manat qonorar almışam".

Rəsul Cəfərovun keçirdiyi

layihələrdə mühasib kimi çalışan, şahid Tatyana Kryukina işlədiyi müddətdə heç bir qanunsuzluğun şahidi olmadığını qeyd etdi: "Rəsulu yaxından tanıyorum. Heç bir problemimiz olmayıb. Bir layihə çərçivəsində 6 ay onuna işləmişəm. Layihehənin məhəsib olmuşam. Layihehənin büdcəsində heç bir qanunsuz hal yox idi. Eyni zamanda RA-Tİ-in baş məhəsib olmuşam. Hesabat hazırlayırdım, məbleği alırdım. İşim bundan ibaret idi".

Prosesdə şahid qismində dindirilən tanınmış vəkil Elçin Sadıqov yaratdığı QHT-ni R.Cə-

Protest elektoratının qisası

Azər RƏSİDOĞLU



A zərbəyancı müxalifəti ən həllədici məqamlarda bir-birini ittiham edib. Kritik anlarda birleşmənin yalnız imitasiyasını yaranan iqtidar opponentləri daxili didişmələrdən heç bir halda vaz keçməyiblər.

15 martda müxalifətin bir hissəsi birbaşa sadə vətəndaşın maraqlarına zərbə vuran qiymət artımı ilə bağlı etiraz aksiyası keçirməyi planlaşdırırdı. Lakin bu aksiya ilə bağlı da müxalifət bir araya gəle bilmir. 15 mart mitinqi müxalifəti nəinki birləşdirə bilir, hətta qarşılıqlı ittihamları daha da dərinləşdirir.

Məhiyyət etibarilə, 15 mart mitinqi müxalifət üçün olunduqca önəmlidir. Əger bu mitinqə müxalifət vahid orqanızm kimi qatla və on minləri meydana yığmaqla özünün güclü olduğunu nümayiş etdirə bilərsə, fərqli proses yarada bilər. Hər şey mitinqə hazırlıqdan ve elektorat ilə feal idən asılıdır. Bu baxımdan, müxalifət özünü güclü olduğunu sübut etmək üçün tarixi şans verilib.

Bu gün reallıq ondan ibarətdir ki, Milli Şura və Müsavat ayrı-ayrılıqda aksiyalar keçirməyə üstünlük verir. Bu isə protest elektoratını parçalayır. Bu baxımdan, 15 mart mitinqinin fiaskosu müxalifətin perspektivine ağır zərbələr vura bilər. Mitinqin zəif alınacağı təqdirdə, yalnız Milli Şurənin deyil, bütövlükdə müxalifətin demokratik dünya ilə danışıqları da az effektlə ola bilər. Dünyanın tanıldığı yeganə amil gücdür və mitinqi bu amile görə gücün nümayinə çevriləməlidir.

Əger sözügedən aksiya da xalq kütłələrinin öz taleyi-ne laqeydiyinin göstərici olaraq yadda qalacaqsə, bu, xalq üçün facieli həyatın davamı demək olacaq. Əger aksiya izdihamlı olacaqsə, dünyanın nüfuzlu KİV-ləri tərəfindən de geniş işıqlandırıla bilər. Odur ki, aksiya müxalifət üçün ölüm-dirim savaşı hesab oluna bilər. Müxalifət üçün bu mitinqin çoxminli olması mühümdür. Yalnız bu yolla siyasi həbslərinə son qoymaq və kütłəvi kasıblaşmanın qarşısını almaq mümkündür. İqtidarın öz-özünə sökülcəyini, Qərbin təzyiqləri artıracaqını və bütün buların Azərbaycanda hakimiyət dəyişikliyi ilə sona çatacağını bəyan etmək artıq inandırıcı səslənmir.

On minlərin iştirak edəcəyi aksiya isə qələbənin xəbərcisine çevrilə bilər. İmitasiya xatirinə deyil, qələbəyə nail olmaq üçün mübarizə aparmaq istəyənlər mitinqinin say tərkibinə diqqət etmək məcburiyyətindədir. Bu baxımdan, 15 mart Azərbaycan müxalifətinin taleyini həll edəcək bir güne çevrilə bilər. Yetər ki, protest elektoratı bu aksiyani birlikdə keçirdə bilsin.

Əger cəmiyyət dəyişiklik arzusunu daha fədakarlıqla nümayiş etdirə bilsə, beynəlxalq dəstək də xalqın yanında olacaq. Müxalifət məhz bu amili nəzərə almalıdır. Əks təqdirdə, hansısa qüdrətli bir ölkənin qüdrətli rəhbərinin bir kəlməsi müxalifətin taleyini həll edə bilər.

Na Qərb, ne Şərq, ne Rusiya, ne İran Azərbaycanın vəziyyətinin müsbətə doğru dayışməsində bizim özümüz qədər maraqlı ola bilməz. Bu baxımdan, xalqın içində getməyin zamanı çoxdan catış.

Azərbaycan xalqı 1988-ci ilde milyonları meydana toplaya bildi. Bu gün bu, bir xəyal olaraq qalır. Müxalifətin bir-birinə qarşı ardıcıl, təşkil olunmuş hücumları ümumi müxalif düşüncəyə zərbələr vurur. Baş verənlər bir dəfə onu vurğulamağı zəruri edir ki, siyasi sistem tam iflas içindədir. Keyfiyyətcə yeni siyasi sistem yaradılmayınca müsbət dəyişiklik də baş verə bilməz. Həc olmasa bu dəfə siyasi mehbuslar namine, sadə insanların kefən pulunun əlindən alınmasının qarşısının alınması naminə birlik nümayiş etdirmək lazımlı gəlir.

15 mart mitinqi gecikdirilmiş qərardır. İtirilmiş zaman protest elektoratının qəzəbinin söməsine səbəb oldu. Lakin hələ də şanslar itirilməyib. Müxalifət qarşidan gələn 10 gündən maksimum istifadə etməli və birlik nümayiş etdirməlidir. Əks təqdirdə, protest elektoratı qarşidan gələn parlament seçkiləri zamanı müxalifətən qisas alacaq.

Bir sözlə, 15 mart tarixi protest elektoratının itiriləcəyi güne çevrile bilər. Bu barədə iqtidar opponentləri ciddi şəkildə fikirləşməlidirlər...

Vicdan məhbusunun başını zorla keçəl qırxbılar



Bəşir Süleymanlı

Səkilərin Monitoringi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlının təcridxanada başını zorla keçəl qırxbılar. Bu barədə vəkil Elçin Sadıqov facebook şəhifəsində yazıb. O, B.Süleymanlıya qarşı bu hərəkəti qanunsuzluq kimi qıymətləndirib.

"Bu, Cəzaların içərisi Məcəlləsinə və daxili nizam qaydalarına tamamilə ziddir. Bununla bağlı Penitensiar Xidmetin rəhbərliyinə müraciət edəcəyik və onun cavabından asılı olaraq məhkəməyə müraciət edəcəyik. Bu, insan ləyəqətini alçaldan rəftərdir" deyə, o qeyd edib.

Bəşir Süleymanlı 3 il 6 ay azadlıqlandan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır neticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

O, ittihamları qəbul etmir və sıfır hesab edir. B.Süleymanlı "vicdan məhbusu" elan edilib.

Maştağa dəlixanasından qaçanlar tapıldı

Bakının Maştağa qəsəbəsindəki 1 sayılı Psixiatriya Xəstəxanasından qaçan xəstələrdən xəbər var. Xəstəxanadan milli.az-a bildirilib ki, bir neçə gün əvvəl orada müalicə alan 4 xəstə dispanserin 9 sayılı psixiatriya şöbəsindən müəmmələ şəkilədə qaçmışdır. Onlar artıq tapıclaraq xəstəxanaya qaytarılıblar. Onu da əlavə edək ki, qaçanlardan biri Əsgər Anaları İctimai Birliyinin sədri Taisiya Qordeyevanın oğlu Leonid idi.

□ Cavanşir ABBASLI
Fotolar müəllifindir





Əsgər atası

Zamin HACI
 zaminhaci@gmail.com

Kəlbəcərlə bir tanış var, bu yaxında oğlunu əsgərliliyə aparmaq istəyiblər, qoymayıb. Hərbi komissarlığın nümayəndəsinə deyib ki, mən Zakir Həsənov müdafiə naziri qoyulandan bəri verilən informasiyaları diqqətlə izləmişəm, hazırda Ermənistanda sağ adam qalmamalıdır, bəs mənim oğlumu kiminə döyüşməyə aparırsınız? Komissarlıq "Əssi, bəlkə Amerika ilə dava elədik, daxili işlərimizə çox burun soxurlar" deyib birtehər kişini yola getirib. Yoxsa əməllice geopolitik böhran yaranıbmış.

Doğrudan da Zakir müəllim nazır qoyulandan ermənilər alay-alay qırılırlar. Buzdən isə heç olən olmur. Düzdür, arada Almaniyadan blogger Həbib Müntəzir bir gündə 3 əsgərimizin ölməsi haqda xəbər yayır, ancaq biz MN-ə daha çox inanırıq. MN xəbər vermirə, deməli, olən yoxdur. Lap olsa belə, biz əhalı sayı baxımından ermənilərdən 2-3 dəfə çoxuq. Hazırda isə, yuxarıda yazdığını kimi, Zakir müəllim Ermənistəni qırıb qurtarır, hər gün təyareler Kaliforniyadan Qarabağa erməni daşıyır.

Ümumiyyətə, bu kişi çox sərt adamdır. Eyni zamanda əsgərin dostudur, atasıdır. Misal üçün, bu yaxında qəzetdə yazmışdır ki, Zakir müəllim cəbhə xəttinə gedəndə nəinki əsgərlərin yeməyini yeyir (*yanlış anlaşılması, yeməyi həmin gün bir qab da artıq bişirirlər*), hətta əsgərləri qucaqlayıb öpürmiş! Sitat: "Z. Həsənovla bağlı daha bir detal haqda da yazaq. Mənbəmiz bildirir ki, nazir ön cəbhədəki postlara baş çəkərkən əsgərlərlə hərbi salamlasmadan sonra eksər vaxt onları bağına basaraq öpür". Bizə belə general lazımdır. Yoxsa Əbüley əsgəre salam da vermirdi ki, birdən paltalarına bit düşər. Mənbəmizin sözlərinə görə, Zakir müəllimin bu hərəkəti ordumuzda artıq örənəyə çevrilib, hamı bir-birini qucaqlayıb. Əsgər əsgəri, çavuş giziri, kapitan polkovnik, keşfiyyatçılar piyadaları, tankçılar artilleriyaçılar və sairə - hamı öpüşməklə məşguldur. Dünyanı öpüşmek xilas edəcəkdir!

Təze nazirimizin islahatları həm məzmunca, həm formaca yenidir, novatordur, postmodernidir. Əsgərlikdə olanlar bilir, geyimin belinə bağlanan kəmər bezdirici vəstələrdən biridir. Faktiki olaraq bir önəmi yoxdur, yəni şalvari-filani saxlamır, eksinə, həmişə aib orda-burda qoyursan, sonra bir neçə saat bunu axtarmağa gedir, nəticədə Ağdərənin bir neçə kəndini geri ala bilmirik, general Nəcəməddin müəllim aq atlı oğlan kimi qabaqda sürətlə gedir, çatmaq isə olmur! Zakir müəllim nazır qoyulan kimi birinci məxfi əmrə kəməri ləğv etmişdir. Niye özümüzü sıxaq axı? Qoy düşmənlər sıxlısın. Düşmən indi anlayır ki, əsgərlərimizə sərbəstlik verilib, daha da qorxur!

İkinci yeniliyə görə əsgərlərimiz "Farağat!" komandasından "Azad!" komandasına keçəndə cömələ bilərlər. Lap istəsələr komandırı qucaqlamaq da olar. Birinci əmrədə bu var.

On son yenilik isə papağın ləğvidir. Düzdür, hələ tam ləğv edilməyib, ilkin addım olaraq papaqsız salamlaşmağa icazə var. Halbuki, qabaqlar papaq olmadan əli qulağın dibinə qoymaq ciddi nankorluq, hərbi cinayət, vətənə xəyanət, dövlətə bəyanət, təbiətə ilan-çayanət (*qafiyə üçün yazdım, mənəsi-zadi yoxdur*) sayılırdı. Mənəcə bu məsələdə AMEA alımlarımız Zakir müəllimə hərbi-elmi məsləhətlər vermişdir, çünkü təzəlikcə orda da papaqatma bayramını yüksəldirməq üzərində kvant təcrübələri aparılmışdı.

Doğrudan da, əger Novruzda papaq atmaq adət-ənənələrimizə ziddirsə, ne üçün generallar papaqsız salam verməsin? Onlar da salam verməsin, bəs kim versin? Bəyəm biz yaltaq millət-zadıq ki, papağa salam verək? Bizim üçün əsas insandır, insanlıqdır, humanizmdir.

Sonda bir Novruz arzumu da yazım, söhbəti qurtaraq. Kaş Zakir müəllim Kaliforniyadan gələn axırıcı partiya ermənini də qırıb qurtarsın, ondan sonra ordu-muzu ləğv eləyək, yetim-yesirin balası da Almaniyadan baxanda ölü görünməsin.

Hazırda islahatlar bu yönə gedir.

Azərbaycan hakimiyəti ile ABŞ arasında münasibətlərin yenidən gərginleşdiyi müşahidə olunur. ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bu yaxınlarda Bakıya sefərindən sonra münasibətlərdə bir istiləmə müşahidə olunmağa başlamışdı. Belə mənzərə yaranmışdı ki, xanım Nulandın gəlişi münasibətlərdəki soyuqluğu aradan qaldırdı. Ancaq aradan çox keçməmiş bəlli olur ki, sadəcə müvəqqəti "atəşkəs" imis.

ABŞ-in nüfuzlu qəzeti "The Washington Post"un Azərbaycan hökumətini sərt tənqid etməsi ilə "atəşkəs" pozulub. Qəzətin sərt tənqidində Bakının dərhal reaksiyasına səbəb olub. Dövlət qəzeti "Azərbaycan" və həkim Yeni Azərbaycan Partiyasının metbu organı "Yeni Azərbaycan" qəzətləri ABŞ-in və bu ölkənin prezidenti Barack Obama'nın ünvanına keskin ittihamlar yer almış məqalələr dərc etməyə başlayıb.

"Azərbaycan" qəzətində dərc olunan "ABŞ-da məhkəməsiz həbs olunmaq" başlıqlı yazıda Barak Obama despot adlandırılın, onun dünyaya qan uddurmaq siyaseti yeritdiyi iddia olunur.

ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan vəziyyəti "Yeni Müsavat" və şəhər edən deputat Zahid Oruc bildirdi ki, ABŞ-in siyasi élitasında Azərbaycana münasibətdə iki yərə bölünmüş xətt var. Birləşdirmə birini "keskin siyasi xətt" tərəfdarları adlandırmış olar: "Onlarda belə yanaşmalar mövcuddur ki, Azərbaycanı iqtisadi, siyasi, geopolitik, Ukrayna hadisələri, Avropa Birlüyü ilə əlaqələrindəki mövqeyinə görə cəzalandırmaq lazımdır. İkinci xətt isə hesab edirlər ki, Azərbaycanın vəziyyətini düzgün dəyərləndirərək onuna daimi işləmək, regionda Amerika-Azərbaycan əlaqələrini qoruyub saxlamaq, onu inkişaf etdirmək və gələcək üçün birgə çalışmaq lazımdır. Hesab edirəm ki, bütün baş verənlər həmdə Con Kerrinin Azərbaycanla bağlı baxışlarının sənədən qədər müsbət olmuşdur.

İkinci xətt isə, Con Kerri 1990-ci ildə Azərbaycanın əleyhine sənədlərə imza atmış şəxsdir, eyni zamanda hazırladıda o, ermənilərlə yaxşı əlaqələrə malikdir. ABŞ-da konkret olaraq Azərbaycana münasibətin siyasi planı tam hazır deyil. Amerikada "Azərbaycanla etmək lazımdır" sualına ca-

vab hələ ki tapılmayıb. Azərbaycanın, onun həkimiyətinin manevr etməsi, Rusiyanın təsirlerindən özünü qorumaq üçün Qəribə, ABŞ-la münasibətlərin korlanmış münasibət kimi göstərilməsi kimi vəsisiyalı ciddi qəbul etmirəm. Çünkü ölkəmizde ABŞ-la bağlı keçirilən dirləmələr heç bir halda və bütövlükde antiamerikanizm körüklemək üçün deyil. Hər iki dirləmədə iştirak eləyen insan kimi deyə bilərem ki, orada Amerika ilə Azərbaycanın eməkdaşlığının 2008-ci ilə qədər çox böyük bəhrelər verdiyi, bölgədəki iqtisadi, siyasi sistem, geopolitik dəyişdirdi. "New-York Times"dan və digər media orqanlarından başqa bir münasibət avtomatik olaraq "Münasibət dəyişməyəcəklər": "Yəqin Azərbaycanı indi də başqa hansısa bəhanələrlə təftiş etməyə başlayacaqlar. Bu dəqiqidir. Mən düşünürəm ki, Azərbaycanın siyasi tənqidin altına salınmasının başlıca səbəbi həbsxanada olan hansısa 5-6 amerikapərestə görədir".

"ABŞ-a qarşı qədərindən artıq tənqid münasibətlərin Azerbaycanda müxtəlif rəsmi-



lərin və deputatların dilindən səslənməsinin ABŞ-dan adekvat cavablar gəlməsində rolü var mı?" sualına Z. Oruc belə cavab verdi: "Təbii ki, buların da müyyən təsirləri var. Amma gelin biz onu qiymətləndirək ki, Azərbaycan Qəribi qane etməyən nələri həyata keçirib, biz nə etmişik ümumiyyətə? Həqiqətənəmə bögədə demokratianın vəziyyəti o dərəcədə ağırlaşır ki, Qərib bərə-birə bu regionun itiridiliyinin fərqindədir və onlar bərə-birə bölgə üçün ayağa qalxır? Yox. Əslində hər kəs buna görür ki, bu gün Rusiya və

Deputatdan ABŞ-Azərbaycan münasibətləri haqda mərqlə açıqlamalar

Zahid Oruc: "Amerikada "Azərbaycanla nə etmək lazımdır" sualının cavabını hələ tapmayıblar"



vəsət almaqdadır. Biz onları

Amerikada, onun həkimiyətinin manevr etməsi, Rusiyanın təsirlerindən özünü qorumaq üçün Qəribə, ABŞ-la münasibətlərin korlanmış münasibət kimi göstərilməsi kimi vəsisiyalı ciddi qəbul etmirəm. Çünkü ölkəmizde ABŞ-la bağlı keçirilən dirləmələr heç bir halda və bütövlükde antiamerikanizm körüklemək üçün deyil. Hər iki dirləmədə iştirak eləyen insan kimi deyə bilərem ki, orada Amerika ilə Azərbaycanın eməkdaşlığının 2008-ci ilə qədər çox böyük bəhrelər verdiyi, bölgədəki iqtisadi, siyasi sistem, geopolitik dəyişdirdi. "New-York Times"dan və digər media orqanlarından başqa bir münasibət avtomatik olaraq "Münasibət dəyişməyəcəklər": "Yəqin Azərbaycanı indi də başqa hansısa bəhanələrlə təftiş etməyə başlayacaqlar. Bu dəqiqidir. Mən düşünürəm ki, Azərbaycanın siyasi tənqidin altına salınmasının başlıca səbəbi həbsxanada olan hansısa 5-6 amerikapərestə görədir".

□ Etibar SEYİDAĞA

sahesində də müzakirələr aparıldı. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr gire bilsin".

Azərbaycan xarici işlər nazirinin müavini Xəlef Xələfov da Xəzər dənizi ölkələri arasında qarşılıqlı etimad və sabitlik mühitinin mövcudluğunun Xəzər hövzəsində məsələlərin dəyişiklər yolu ilə həllinə imkan verdiyini qeyd edib. Onun sözlərinə görə, Xəzər dənizi Xəzəryanı ölkələrin menafeyinə, maddi və sosial rifahının yüksəlməsinə xidmət edir: "Xəzərin hüquqi statusu ilə bağlı Konvensiymanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri razılaşdırılıb. Bəzi maddələr üzrə detalların razılaşdırılması üçün de Astana sammitində əldə olunan razılıqlar və sənədlər konven-

Xəzərin bölünməsi reallaşır

"Xəzərin hüquqi statusunu müyyənləşdirən Konvensiya 6 maddəsi üzrə tam razılıq əldə olunub".

APA-nın məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

Onun sözlərinə görə, iki gündür Bakıda işçi qrupunun iclasında bir sira iştiraiyəslər nail olunub: "20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılışmanın əldə olunmasına şərait yaradacaq. Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmüş. Həstərxan sammitində əldə olunan razılıqlar və sənədlər konven-



siyə layihəsində öz əksini tapa-

təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərifli münasibətlər

Azərbaycana IŞİD təhlükəsi ilə bağlı sensasion iddia

Məşhur politoloq Sergey Balmasov Azərbaycanda radikalizmi ABŞ-in dəstəklədiyinə işaret edir

Rusyanın məşhur politoloqu, Problemlı Analiz Mərkəzinin baş analitiki Sergey Balmasov Azərbaycanda radikal dini qrupların fealiyyəti haqda maraqlı araşdırma apardı. Publika.az xəbər verir ki, "ABŞ Azərbaycanda İslam radikallarına "stavka" edir?" başlıqla məqalədə müəllif IŞİD təhlükəsinin Rusiya sərhəd olan qonşu ölkələr üçün de aktuallaşdığını yazır: "Azərbaycanın IŞİD tərkibində döyüşənlərin sayı yüzden artıqdır. Bu, rəsmi Bakını narahat etməye bilməz".



S. Balmasov qeyd edir ki, bu proses 1990-ci illərdən başlayıb: "Bu prosesdə əsas rolu Səudiyyə Ərəbistanı oynadı. Oradan Xəzəryani ölkələrə viziylər gəlir, pulun köməyi ilə vəhəhabiliyi yayırı. Sovet cəmiyyətində ateizmin yayılması İslam dəyərləri haqda informasiyasızlıq mühitini yaratmışdır. Buna görə də derin dini biliyə malik olmayan insanlar tez aldanırdı. Şie icmasının çoxluq təşkil etdiyi Azərbaycanda vəhəhabiliyin yaranması da burdan qaynaqlandı. Hazırda Azərbaycanda iqtisadi vəziyyət xeyli yaxşılaşdır, ölkə qonşuları ilə müqayisədə kifayət qədər inkişaf edib.

Dini komitə sədri radikal dindarlardan danışdı

"Ölkədə radikal dini qruplaşmaların fealiyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək". APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlı Milli Təhlükəsizlik Nazirliyinin ölkədə dini dövlət qurmaq niyyətində olan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə yaddığı məlumat mənasibət bildirirken deyib.

Komite sədri bildirib ki, İslam ölkəsi olan Azərbaycanın İslami dəyərləri, milli adət-ənənələri var: "Tariixdə bize exz olunan, nesildən nesle ötürülen İslami dəyərlərimizi qorumaq, yaşatmaliyiq. Prezident İlham Əliyev də bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirməkdədir. Dövlət qurumları da öz işini qanuna müvafiq şəkildə aparır.

Biz ölkəmizdə hər hansı radikal qrupların fealiyyət göstərməsinə imkan vermırıq ve verməyəcəyik. Çünkü bu, cəmiyyətin, söykəndiyimiz İslami dəyərlərin istəyidir. Radikal dini qrupların Azərbaycanda fealiyyətinin aradan qaldırılması üçün son vaxtları çox böyük işlər görürlüb və bu işlər bu gün nəticə vermekdədir. Mezhəb buna görə Milli Təhlükəsizlik Nazirliyinin, ideoloji qurumlarımızın apardığı işlər çox mühüm nəticələr verir. Bu mübariza bir an da olsun dayanmayacaq və biz bu fealiyyətimizi ölkədə radikal qrupların fealiyyəti tam aradan qalxana qədər davam etdirəcəyik".

Məhz bu amildən radikal qruplar, dolayısı ilə IŞİD istifadə edir. Belə ki, ortaya atılan ideyaya görə, Azərbaycanda şəhər rahat yaşayır, sünnilərse yox. Halbuki bu ölkənin tolerantlığı dünyaya nümunə olaraq göstərilir. Sadəcə olaraq, bir qrup beyni yuyulmuşlar bu tip təbliğatlara uyur və "ədalətli islam dövləti" xülyalarına qapılır. Diğer tərəfdən, Azərbaycanın bərəkətli torpaqları IŞİD üçün cəlbicidir".

Müəllif iddia edir ki, Azərbaycana qarşı İslam radikalizminin formallaşmasına ABŞ fəal iştirak edir: "Təsadüfi deyil

"Meşə qardaşları" və "Ceyşullah" savaş elan etdi".

S. Balmasov Azərbaycana IŞİD təhlükəsinin nə qədər real olduğunu da şərh edib: "Hələlik hökumət vəziyyətə ciddi nəzarət edə bilir. Lakin bir sıra Qərb ekspertləri təhlükənin o qədər də sadə olmadığını inandırmağa çalışırlar. Problem daha çox Azərbaycanın Şimal regionunda özünü göstərir. Sünni əhalidən daha çox burda yaşayır və Dağıstan'dan bölgəyə radikalizmin ixracı zaman-zaman nezərə carpar. Sumqayıt şəhərində de mənzərə ürəkaçan deyil. Azərbaycanın yerləşdiyi coğrafiya da çox mürəkkəbdir. Xüsusiət çəçen mücahidlərinin Şimali Qafqazda aktivliyi bu ölkənin şimal regionuna da təsirsiz otüşmür. Lakin dövlətin bu məsələdə sərt mövqeyi xüsusiət seçilir və hər hansı kiçik təhlükə belə uğurla zərərsizləşdirilir. IŞİD-in bu ölkəyə təhlükə yaradacağı uzaq üfüqlərdə de görünmür", - deyə o qeyd edib.

Müəllif daha sonra bir sıra ciddi iddialarla çıxış edib. Onun iddiasına görə, Vəşinçton Bakıdan IŞİD-e qarşı koalisisiyaya qoşulmayı istəyə və rədd cavabı aldıqdan sonra radikal lərə dəstək verə biler: "Məhz bu baxımdan, IŞİD tərəfindən Azərbaycana təhlükə olduğunu fikri zaman-zaman aşılanır. Okeanın o təyində düşündürən ki, bununla Azərbaycanı koalisisiyaya qoşmaq olar. Burda Rusiya faktoru da var. Ukrayna böhranından sonra Vəşinçton Bakının Moskvaya qarşı sərt mövqə tutacağını hesab edirdi. Lakin bu baş vermedi. Hərçənd rəsmi Bakı Qərblə öz münasibətlərini xeyli yaxşılaşdırıb və Avropanın enerji təminatında əsas rola malikdir. Görünür, Azərbaycanda radikal partlayışın olması haqda təbliğat həm də Rusiyaya qarşı kampaniya ola bilər. Hansı ki, Şimali Qafqazda IŞİD üçün bir növ ilkən baza yaradılır. Bütün hallarda baş verən proseslərin səhnəxəsi planları aydın nəzəre çarpır".

Məzhəbçilərin məhbəs yolu

Xalid KAZIMLI

9 il önceydi, jurnalist həmkarlarından biri əla bir məqalə yazmış, o dövrə ölkədə siyasi feallara qarşı aparılan represiv tədbirlərdən bəhs etmişdi. Onun yazısının əsas leytmotivi belə bir fikir idi ki, bu gün demokratik müxalifəti, siyasi fealları təqib edən, müxtəlif bəhanələrlə həbsə alan, sıxışdırın hakimiyyət bir neçə ildən sonra mütəşəkkil radikal dini qrupların təzyiqi ilə üzələşəcək.

Bu, o zaman idi ki, radikal dini qrup adına üfüqde bir neçə siluet görsənirdi. Heç kim düşünmüdü ki, 5-6 ildən sonra onlar bu qədər teşkilatlanacaqlar, sıraları bu qədər artacaq. Söz düşəndə de çoxları deyirdi, onlar ibadət əhlidir, ibadət əhlindən heç kəsə ziyan gəlməz.

Ancaq hakimiyyət komandası bir de onda ayıldı ki, radikal dini qruplar ibadətlə yanaşı qeyri-leqlə qruplar da yaradıb, aralarında silah toplayanlar, düşdükleri məclisde hakimiyyət və dövlət əleyhinə danışanlar, ölkənin bayrağına, digər dövlət attributlarına həqiqət edənlər, Azərbaycan dövlətçiliyinin süqutunu isteyənlər var.

Onda ali sarayda düymə basıldı, siyasi feallarla yanaşı, dini-siyasi fealların həbsi də intensivləşdi. Onları xarici dövlətə casusluq etməkdə, qanunsuz silahlı birləşmələr formalasdırıqla, dövlət qulluqçularına silahlı müqavimət göstərməkdə, başqa ölkələrdə gedən müharibələrdə iştirak etməkdə təqsirləndirir və həbs edirdilər.

Həbsler bu gün də davam edir. Sumqayıtda bir-biri ilə atışan radikal dini qrupların üzvlərinə hökm oxunmasının ertəsi günü daha bir qrup radikal dindarın həbs olunduğu barədə xəber yayılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlı bu barədə danışarkən deyib ki, ölkədə radikal dini qruplaşmaların fealiyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək.

Əlbəttə, dövlət bu sahəni özbaşına qoya bilməz. Vaxtılık bu kimi dini qruplaşmaları maliyyələşdirən, başqa dövlətlərə qarşı istifadə edəcəyini düşünen bir sira Orta Şərqi ölkələri indi məzhəb müharibəsinin cəngindədirler.

Cümə günləri Pakistan'dan, Əfqanıstandan gələn "Daha bir məscidə partlayış törədildi" xəberinin mayasında məhz məzhəb savası durur. İslam dininin müxtəlif tariqətləri arasında olduqca amansız və qanlı müharibə gedir. Onlar növbə il bir-birinin məscid və camelərini partladırlar - həm də kütlü ibadət vaxtı.

Eyni situasiyani ölkəmizdə də yaratmaq isteyənlər vardi. Ancaq onlar ya vaxtından əvvəl, tam strukturlaşmış özlərini bürüze verdilər, dövlət maşının şikarına çevrildilər, ya bundan artıq güclənə bilmədilər.

Ola bilər ki, bu cür qruplaşmalar bağlı olduqları xarici dairələrdən alıqları təlimat əsasında hərəkət etdilər və "tam yetişməmiş dərildilər".

Bələ bir düşüncə var ki, ölkəmizin radikal dindarları "Azərbaycanın məsələsinə sonra qaydırıq" deyə, öncə İraqda, Suriyada gedən hakimiyyət davasına hər iki tərəfdən, dini məzhəb ayrimi ilə qarışaraq güclərini ora veriblər.

Onlar bu ölkəyə sonra qayıtmayı düşündürdülər və burada qalan qrup üzvlərinin birləşdiyi özəklər hərbi komissarlıq rolü oynayır, Suriyada, İraqa yeni-yeni canlı qüvvələr göndərirdilər.

Ancaq bir məsələ də vardi ki, qan çanağına dönmüş Orta Şərqi müasir dövrün "gedər-gelməz" idir. Oradan sağ qayıdanları barmaqla saymaq olar. Axır vaxtlarda gələnlər isə mütleq barmaqlıqlar arxasına salınır.

Bələ görünür ki, radikal dini qruplaşmaların hər bir addımı nəzarətdədir. Bəzən onlar bu cür nəzarətin şiddetindən şikayətlenir, müxtəlif tədbirlərinin qarşısının alınmasını qeyri-tolerantlıq nümunəsi kimi təqdim edirlər. Ancaq din pərdəsine bürünərək əl altından silah toplayan, hərbi birliklər formalasdırıran, dinlərəsi və məzhəblərəsi ziddiyəti qızışdırın şəxslərle başqa cür mümkün deyil.

Sadəcə, hakimiyyət əsl möminləri, ibadət əhlini, inancı şəxsləri radikal dini qruplaşmaların üzvlərindən ayırmalı, onlarla başqa cür davranışmalı, qurunun oduna yaşı yandırmamalıdır.

ABŞ səfirinə hücum



Martın 5-də ABŞ-in Cənubi Koreyadakı səfirinə qarşı suis-qəsd həyata keçirilib.

ANS-in məlumatına görə, ABŞ-in Cənubi Koreyadakı səfiri Mark Lippert soyuq silahlı hücumda məruz qalıb. Hücum zamanı üçüncü səfirin üzü kəsilib. Koreya əsilli amerikalı diplomat Sunq Kimin yaralanlığı bildirilir.

Hadisə ölkənin paytaxtı olan Seulun mərkəzində səhər saatlarında baş verib. ABŞ səfiri xəsərət yetirən şəxs "Cənubi və Şimali Koreya birləşməlidir" qışdırıb.

Səfiri qarşı hücum həyata keçirən silahlı şəxs isə elə hadnida yerindəce yaxalanıb.

Cənubi Koreya prezidenti Pak Kin Xe ABŞ-in bu ölkədəki səfiri Mark Lippertin yaralanması olayına münasibət bildirib.

Bu haqda məlumatı "France-Presse" agentliyi yayıb.

Pak Kin Xenin sözlərinə görə, səfiri edilən hücumla heç kəs rəsmi Seul və Va-

şinqton arasındaki hərbi alyanı daşıda bilmez: "Bu, adı bir məkələ ABŞ və Cənubi Koreya arasındaki münasibətləri birləşdən korlamaq istəyib".

Ermənilərin yubiley ağlaşmasına bir şey qalmadı. Ancaq belə görünnür, İravan rəsmilərinin və erməni təbliğat maşının ayindrı göstərdiyi canfəşanlıq rəqmən, 100 illik ildönmü 2015-ci ilin hadisəsinə əvirmək artıq mümkün olmayaq.

Bir sıra erməni təhlilcili də etiraf etməyə başlayıb ki, fürsət qəçirilib, hazırlıq işləri fiasco olub. Əslinə qalsa, qonşu Ermənistanda əhalini indi en çox dolanışq, sabaha qarantiya, təhlükəsizlik düşündürür, neinki uydurma bir məsələnin yubileyinə hazırlıq işləri. Bundan əlavə, ölkədaxili ixtimai-siyasi durumun, o sırada iqtidər-müxalifət münasibətlərinin gərginleşməsi və Sərkisiyan rejimin dən narazılığın pikk həddə çatması, milli konsensusun alınmaması da hazırlıq işlərinin əleyhinə işləməkdədir.

Ötən yazılarımızın birində qeyd edədiyimiz kimi, 100 illikə bağlı tədbir çətin ki, xain qonşularımızın və erməni lobbisinin ürəyince olsun: onlar bu tədbirdən umduqları siyasi-təbliğati effektə nail olmayıacaqlar. Bunu da daha bir neçə mühüm xarici amillə, vazkeçilməz regional və qlobal şərtlə əlaqələndirmişdik.

Onların arasında dünyanan, Qərbin başının daha çox Yaxın Şərqi (Suriya, İraq), İŞİD və Ukrayna məsələsinə qarışmasını, beynəlxalq terrorizm və qlobal təhlükəsizlik problemlərinin xeyli öne çıxmamasını, həmçinin dünyanan "erməni iddiala-

Ermənilərin 24 aprel fiaskosu

İsrailin ardından, Rusiya prezyidentinin də saxta soyqırım töreninə qatılmayacağı xəbəri yayılıb; ermənilər yalnız Fransua Ollandla təselli tapmalı olacaqlar



"dan yorulduğunu, Türkiye faktorunun artan önemini, Türkiye və Azərbaycan lobbilerinin daha effekti fəaliyyətini qabartmışdıq.

Hətta sadalanan məsələlər olmasayı, rəsmi İravanın Kremlin Avrasiya layihələrində can-başa yer alması və birmənəli olaraq Moskvanın ağu-

şunda qərar tutması onu Rusiya ilə "soyuq savaş"da olan Qərbin gözündən salıb. Dağlıq Qarabağ məsələsində İravanın maksimalist mövqə tutmaqla sərf Rusiya maraqlarına işlədiyini də bura əlavə eləsək, o zaman sual ortaya çıxır ki, əcəba, Qərb nəyin qarşılığında Rusyanın forpostuna "yubiley lütfkarlığı" göstərməlidir?

Ela 24 aprelle bağlı gələn məlumatlar da bunu təsdiq edir. Böyük ehtimalla, gəlen ay İrəvandakı tədbirə Fransa prezidenti Fransua Ollanddan savayı, heç bir Qərb lideri qatılmayacaq. Ən yaxşı halda, yalnız 2-ci, 3-cü səviyyəli nümayəndə həytələrinin iştirakı mümkün ola bilər. Başqa sözə, ermənilər yalnız Ollandla özlərinə təselli verməli olacaqlar.

Məsələ də ondadır ki, İsrail prezyidentinin, ümumiyyətlə, İsrail rəsmi nümayəndə heyətinin 24 aprelde İrəvana gelməyəcəyi bəlli olandan sonra Ermənistanın 1 nömrəli müttəfiqi Rusi-

yanın prezyidenti Vladimir Putin də eyni addım atacağı haqqda xəbərlər yayılıb. Rusiyalı siyasi analitik Oleq Kuznetsovun məsələyə verdiyi şərhən də bunu asanca görmək olar.

Vesti.az portalına müsahibəsində politoloq deyib: "Dünənə mətbuatına diqqət edin, orada "soyqırımda" Rusiya ordusunun hər hansı iştiraki olmayıb. Odur ki, İrəvana getməyin hər hansı mənasını görmürəm. Şübhəsiz, Vladimir Putin qəliz siyasi seçim qarşısında qoyulub. Cənubi Ermənistanın strateji hərbi-siyasi müttəfiqi, Türkiyə isə regionda ən böyük iqtisadi tərəfdəsidir. Onların isə bir-biri ilə konfrontasiya vəziyyətindədir. Düşünürəm ki, prezyident hər iki tərəfdən bərabər uzaqlıqlı mövqə sərgiləyəcək. Hərçənd Putinin bir daha Türkiyəyə getməklə Qərbin sanksiyalarının səmərəsiz olduğunu nümayiş etdirməsi daha cəzbədi görünür..."

□ Siyaset şöbəsi

İndi keçək "Vaşinqton Post"la necə rəqabət aparır?..

Son dövrlər "Azərbaycan" qəzetində ABŞ, onun prezyidenti Barak Obama ilə bağlı silsilə tənqidli məqalələr dərc edilir. Ötən sayımızda getmiş, həmin qəzetə bağlı hazırladığımız reportajda qəzetin baş redaktoru Bəxtiyar Sadıqov tənqidlərində tam haqlı olduğunu deyərək, bunu əsaslandırmaq üçün paralel aparıb.

"Biz "Vaşinqton Post"dən əsik qəzetik" deyə arqument irəli sürən baş redaktora görə, əgər Amerikanın sözügedən nəşri Azərbaycan, burdakı insan haqları, jurnalıstlər, məbusularla bağlı tənqidli məqalə dərc edə bilirsə, "Azərbaycan" qəzetinin də buna haqqı var. Biz də yaranmış situasiyanı nəzərə alıb, oxucular üçün hər iki neşrə bağlı dosye hazırladıq. Göstəricilər, yaranma tarixi, maliyyə... Faktlar göz qabığında, müqayisə imkanları da həmçinin.

Önce ondan başlayaqla ki, "Vaşinqton Post" ABŞ-in paytaxtı Vaşinqton şəhərində çıxır. Qəzeti 1877-ci ildə Demokratlar Partiyasının üzvü Stilson Xatçins təsis edib. 1880-ci ildə bazar buraxılış dərc edərək ABŞ-da 7 gün çıxan ilk gündəlik qəzet olub. 1889-cu ildə təsisi nəşri respublikaçılar hökumətində kabinet üzvü Frenk Hattona və sabiq demokrat kongresmen Beriah Vilkinsə satıb.

1905-ci ildə qəzeti "Cincinnati Enquirer" şirkətinin rəhbəri Con Maklean alıb. 1916-ci ildə Maklean vəfat edəndən sonra nəşrin sahibliyi onun oğlu Edwarda keçib. Daha sonra qəzeti rəsmi sahibi onun həyat yoldaşı Philipp Qrahama olub. 1979-cu ildə qəzete Donald Qrahama sahiblənib. 2008-ci

və daha çox respublikaçılara yönəldib. Bununla qəzeti dövrliyi və gelişməleri aşağı düşüb. 1922-ci ildə qəzet maliyyə problemlərinə görə satışa çıxarılib və 825 min dollara Kaliforniya esilli maliyyəçi Eugen Meyer qismət olub. Təsisçi qəzətə yeni prinsiplər getirib. Prinsiplər beşə sıralanıb: qəzeti missiyası yalnız həqiqəti söyleməkdir.

Qəzət ABŞ haqqında ancaq həqiqəti eks etdirən xəbərləri yaymalı, heç bir siyasi mərasimləri olmamalı, həm yaşı, həm də gənc nəslin məraqlarını əhatə etməlidir, əsas məqsədi şəxsi maraqlarıdır. 1933-1943-cü illərdə Eugen Meyer qəzeti inkişaf etdirib və onun tirajı ilk dəfə 162 min nüsxəye, reklamdan gelir isə 4 milyon dollardan 12 milyon dollara çatıb. 1946-ci ildə "Vaşinqton Post" Eugen Meyerin qızı Meyer Qrahama keçib. Daha sonra qəzeti rəsmi sahibi onun həyat yoldaşı Philipp Qrahama olub. 1979-cu ildə qəzete Donald Qrahama sahiblənib. 2008-ci

ildən Katerina Veymot qəzətin içarçı direktoru və baş redaktorudur. O, 1933-cü ildə qəzeti almış Eugen Meyerin nəticəsidir.

2005-ci ildin hesablamalarına görə, "Vaşinqton Post" ABŞ-in ən yüksək tirajlı beşinci qəzetidir. Həmin il oxucuların sayı orta hesabla iş günləri 715 min 181, bazar günləri isə 983 min 243 nəfərə çatıb.

Şəxsi mülk kimi təsisinin ailəsinə məxsus olan "Vaşinqton Post" digər media və qeyri-media strukturlarına malik eyni adlı şirkətin tərkib hissəsidir.

Bağdad, Pekin, Berlin, Bogaota, İsləmabad, Yerusalem, Kabil, London, Mexiko, Moskva, Dehli, Paris və Tokioda büroları var. Qəzət beynəl-

xalq mövzuza çox yer ayırması ilə fərqlənir. Tarixində en çox iz qoyan hadisələrdən biri məşhur "Uotorgeyt" qalmaqlı ilə bağlıdır. 1974-cü ildə "Vaşinqton Post" qəzeti ABŞ prezidenti Riçard Nixonun siyasi rəqiblərinin gizli dinlənməsində iştirakını üzə çıxıb və bu ifşa dövlət başçısının istefası ilə nəticələnib.

"Vaşinqton Post" Amerika iqtidarına ciddi təsir edir. Belə ki, bu qəzət seçicilər, federal xidmət əməkdaşları, məmurlar tərəfindən çox oxunur. Vəzifəyə təyin edilmə, vəzifədən çıxarılma, qanunvericilik, daxili-xarici siyasetlə bağlı qərarların verilməsində qəzətin yazdıqları böyük rol oynayır. Qəzətlə bağlı ən maraqlı sitatlardan biri prezyident Ronald



Reyqana aiddir. R. Reyqan söyləyib ki, "amerikanlar həqiqəti bilməlidirlər. Siz, mənim "Vaşinqton Post"dakı dostlarım, bunu edirsiniz. Bu, heç də hər zaman populyar iş sayılır. Amma sizin böyük və təsireddi səsiniz var. Mənim kimi, siz də əsrin en qalmaqlı illərində Vaşinqtona gəlmisiniz. Biz qollarımızı birgə çırmayıb işə başladıq və qazandıq".

Statistik göstəricilərə görə, "Vaşinqton Post"un təkcə 2012-ci ildə illik gəliri 110.6 milyon dollar olub. Bu, əsasən saytdakı reklamin hesabına olub.

Bu mənzərədə daha çox Amerika mətbuatının ümumi durumu diqqət çekir. Belə ki, 2013-cü ildin göstəricilərinə görə, tirajına görə ilk yeri "Wall Street Journal" tutub. (2,3 milyon nüsxə, onun 900 mini onlayn versiyanın payına düşür). İkinci yerde "The New York Times" dayanır (1,8 milyon nüsxə, onun 1.1 milyonu onlayn versiyadır). Üçüncü yerde "USA Today" gelir (1,7 milyon nüsxə, onun 250 mini onlayn versiyanın payına düşür). Dördüncü yerde isə "Los Angeles Times" qərarlaşıb. (610,5 min nüsxə, onun 178 mini onlayndır). Amma bizim haqqında danişdığımız "Vaşinqton Post" beşinci paytaxt qəzeti olaraq, bu sıralamada 8-ci yeri tutub. (475 min nüsxə və onun 42 mini onlayndır).

1991-ci ildə respublikamızda rəsmi parlament qəzeti təsis edilərkən Qarabağ Xalq Yardımı Komitəsinin bu adda qəzeti çıxdıqından onu "Azərbaycan" adlandırmak mümkün olmadı. Nəşrə ilk "Azərbaycan"la eyni dövrde çıxan, onun redaktor və müəlliflərinin əməkdaşlığı etdiyi "Həyat" qəzetiin adı verildi. 444 nömrədən sonra isə (23 sentyabr 1992-ci ildə) Azərbaycan Respublikasının parlament orqanına öz adı - "Azərbaycan" qaytarıldı. Qəzeti tirajı 10375-dir.

□ Sevinc TELMANQIZI



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətlili mövqeyinin müdafiə edilməsi

Cəbhə xəttində ermənilərin təxribatları səngimir. Müdafiafı Nazirliyinin məlumatına görə, son sutka orzində ermənilər ateşkəs rejimini 33 dəfə pozublar. Son ay larda Ermənistan Silahlı Qüvvələri ateşkəsi demək olar ki, hər gün pozurlar, təxribatlar törədirlər. Onların xeyli sayıta diversiya qrupları ifşa edilsə də, xeyli itkilər versələr də, düşmənlerimiz öz missiyalarından ol çıxmırlar, faktiki olaraq, sülh danışqları prosesine bu cür əngəllər törədirlər.

Maraqlı məqamlardan biri də odur ki, ermənilərin bu təxribatlarının qarşılığında beynəlxalq güclər, həmsədr ölkələrin təmsilciliyi onlara sərt danışmaq əvəzinə, ümumu şəkillə "narahatiq" bəyanatlarını ard-arda düzəmeye başlayıblar.

Amerika Birleşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcmuri Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sadri Əli Həsənovla görüşündə deyib ki, son vaxtlar qoşunların temas xəttində gərginliyin artması onları narahat edir. Səfir bildirib ki, münaqişə tərəfləri vəziyyətin daha da ağırlaşmasına getirib çıxaracaq addımlardan əkinməlidirlər: "Biz də öz növbəmizdə həm Azərbaycan, həm də

Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq".

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi ya-naşığını bildirən diplomat deyib ki, problemin sülh yolu ilə nizamlanması üçün səylər göstərilir. Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasında münasibətlərin inkişafına töhfə vermek olduğunu deyib.

Səfir qeyd edib ki, münaqişədən əziyyət çekən insanlara yardım etmək məqsədilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115 milyon dollar həcmində humanitar yardım göstərilir. Təhlükəsizlik sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53 milyon dollar həcmindədir ki, bu məbləğ də əsa-

"...Narahatiq" bəyanatları

nəyi dəyisir?



Robert Sekuta



Aleksandr Lukaševič

sən terrorizmle mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılib.

R.Sekuta qeyd edib ki, keçmişdən görülen işlər, indiki vəziyyətə nəzar salmalı və gələcəklə bağlı planlar qurmalyıq. İki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk Qrupunun həmsədrlerindən biri olaraq, digər həm-

Ermənistana real təzyiq göstərmədən mövcud status-kvonun dəyişilməsinə nail olmaq mümkün deyil

Onun sözlərinə görə, son vaxtlar qoşunların temas xəttində atəşkəs rejimi mütemadi olaraq pozulub: "Martin 1-nə olan son məlumatı görə, atəşkəs rejimi növbəti dəfa pozulub. Təessüf ki, itkilər var. Dünən ATƏT-in fealiyyətdə olan sedrinin xüsusi nümayəndəsi Anjey Kaspik qoşunların temas xəttində monitoring keçirib. O, bununla bağlı xüsusi məruzə hazırlayacaq. Hesab edirəm ki, mövcud vəziyyətə əlaqədar daha etraflı məlumatı ATƏT-in monitoring keçirən nümayəndələrindən almaq olar".

Diplomat tərəfləri gərginliyi artırıb, bələdək addımlardan çəkinməyə çağırıb: "Tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına riyət etməyə çağırıq".

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Al üçün ən yüksək prioritətdir. Avropa İttifaqı (Al) ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və prezidentlər

bağ ve parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlər qəbiristanlıq dağıldıb, minlərlə qəbirler tənimzə halə salınıb.

Onun sözlərinə görə, araşdırımlar nəticəsində məlumat olub ki, Azərbaycanın işğal altındaki ərazilərində dövlət qeydiyyatından kənardə qalmış da-ha 1500 İslam dini abidələri - məscidlər, pirlər, ziyarətgahlar, həmçinin qəbiristanlıq abidələri, o cümlədən türbələr, kurqanlar, siklop tipli memarlıq abidələri və antik qalalar mövcud olub.

X.Kazımlı bildirib ki, əldə olunan informasiyalar sübut edib ki, həmin ərazilərdə İsləm dininə məxsus abidələrin erməniləşdirilməsi, xrisitianlaşdırılması istiqamətində bir qrup terrorçu qruplaşmanın maraqlarına xidmət edən İslərin görülməsi davam edir: "Bu-na misal olaraq Şuşa şəhərində 3, Şuşa - Laçın yolunda Fətiş bulağı ərazisində 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa - Xankəndi yolunda 2, Xankəndi şəhərində 4, Əsgərənda 2 və Ağdamın Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsi inşa edilib. Bundan başqa, Laçında 10, Kəlbəcərdə 7, Qubadlıda 3, Zəngilanda 2, Cəbrayılda 3, Füzulidə 2, Ağdərə, Əsgəran, Xocavənddə isə 15 albən dövrü mebədi təmir edilərək onlara erməni kilsəsi statusu verilib. Beləliklə, son 20 ilde işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayı 58-ə çatdırılıb. Bu isə faktiki olaraq hazırda indiki Ermənistən Respublikası ərazisində istifadə olunan kilsələrin sayından 2 dəfə çoxdur".



609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli və 13-ü beynəlxalq əhəmiyyətli abidədir: "Muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, kolleksiyalarda, ibadət yerlərində, şəxsi mülklərdə qorunan eksponat və digər əşyaları buraya aid etmək olar. Halbuki bu kateqoriyaya aid 26 müze, əşkil qale-reyası, fərdi şəxslərə aid minlərlə eksponat torpaqlarımızın işğalı zamanı ermənilər tərəfindən mənimsənilərək Ermənistana aparılıb, bir qismi isə Almaniyada, Fransada, ABŞ-in iri şəhərlərində satıxa çıxarılb, yaxud ermənilər üçün "nüfuzlu" bilinən şəxslərə hədiyyə edilib".

Onun sözlərinə görə, işğal altındaki dövlət qeydiyyatında olan abidələrimizin sayı barədə fundamental faktlar var:

"İşğal altındakı abidələrdən təxminen 50 ədədini türbe, 67-ni məscid 67, 92-ni ziyarətgah, 106-nı məbad, 262-ni xalqımızın tarixini əks etdirən xatire abidəsi, 263-ni arxeoloji abidələr, 39-nu qalalar və 32-ni isə bu tipdən olan körpülər təşkil edir. Bunların hər birinin beynəlxalq qiyamətləndirmə əsasında və beynəlxalq ekspertlərin iştirakı ilə

"İşgalçı Ermənistən vurduğu ziyanın əvəzini ödəməli olacaq"

Ermənistən Azərbaycana vurduğu ziyanla bağlı yeni faktlar aşkarlanıb

"İşgalçı Ermənistən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycana vurduqları ziyanı görə gec-tez cavab vermelə və onun əvəzini ödəməli olacaq". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sadri Mübariz Qurbanlı dənən "İşgal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiyamətləndirilməsi" mövzusunda keçirilən konfransda deyib.

M.Qurbanlı qeyd edib ki, erməni işgalçılara milli-mədəni abidələrimizə, o cümlədən eko-logiyamıza çox böyük ziyan vurublar. (Trend)

Vurulmuş ziyan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Qiymətləndirmə Komissiyası tərəfindən araşdırılır, toplanır, həmin sənədlərin əsasında Ermənistən işğal nəticəsində vurduğu ziyan he-sablanır: "Azərbaycan müvafiq olaraq işgalçı Ermənistən vurduğu ziyanın əvəzini almaq üçün beynəlxalq hüquq uygundır. Onlarla müraciətlər edir. Heç bir işgal əbədi ola bilməz. İşgalçılardan gec-tez Azərbaycan torpaqlarından çıxarılaçaq".

Komite sədrinin sözlərinə görə, bütövlükdə işğal olunmuş torpaqlarda milli-mədəni dəyərlərimizə vurulmuş ziyanın qiyamətləndirilməsi ilə əlaqədar mütəxəssislər fikir mübədiləsi aparılması və onun beynəlxalq ekspertlər sisteminin

ictimai rəyə çatdırılması ilə bağlı xeyli işlər görülüb.

Azərbaycan Respublikası

ərazilərinin Ermənistən silahlı

güvvələrinin işğalı nəticəsində itki və tələfatların qiyamətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanhüseyin Kazımlı isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan üçün Ermənistən Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəyimi ziyanla bağlı müxtəlif rəqəmlərin səsləndirilməsi milli maraqlar baxımından məqsədəyən olub-olmama-sı barədə hansısa fikir söylenilməlidir.

Qrupun rəhbəri bildirib ki, bununla bağlı müxtəlif rəqəmlər səsləndirilməsi düzgün deyil: "Ayri-ayrı nazirlik və komitələr tərəfindən işğal nəticəsində dəyimi ziyanla bağlı müxtəlif rəqəmlərin səsləndirilməsi milli maraqlar baxımından məqsədəyən olub-olmama-sı barədə hansısa fikir söylenilməlidir.

Onun sözlərinə görə, dəyimi ziyanın qiyamətləndirilməsi ilə bağlı rəqəmlər əvvəlcə ölkə rəhberinin masasının üstüne qoyulmalıdır, müzakirələrdən keçməli, beynəlxalq ekspertlərin reyi öyrənilməlidir. Yalnız bundan sonra yanaşdırılmış metodologiya, itki və tələfatların hesablanması üçün lazımlı ekspertlər sisteminin

Neften ucuzalaşması, üstegel, yanvar ve fevral aylarında manatın məzənnəsinin saxlanılması üçün büdcədən 5 milyard manata yaxın vəsaitin xərclənməsi hökuməti ciddi tədbirlərə əl atmağa vadar edib. Bu tədbirlərdə biri də ölkə boyunca sahibkarlıq subyektlərində vergi toplama ilə bağlı təzyiqlərin artırılmasıdır. Azərbaycanda ister iri, isterse də orta və xırda sahibkarların vergidən yayınması hər kəsə məlumdur.

Bu "gözükəlgilik" səbəbindən Vergilər Nazirliyi heç ki-mə güzəst etmədən bütün ob-yektlərdə yoxlamalara başla-yıb. Dövriyyəni gizlədən, ver-gidən yayınnan sahibkarlara qar-şı çox sərt tədbirlər həyata keçi-rilir, yüksək məbleğdə cerime-ler tətbiq olunur. Bu kimi halları bir çox sahibkarlar "Yeni Müsa-vat"ın redaksiyasına şikayət edərkən təsdiqləyiblər.

Diger tərəfdən, manatın de-valvasiyası nəticəsində eksər məhsulların maya dəyerinin 30 faiz artması və hökumətin qiymət artırınlara qarşı gördüyü sərt tədbirlər də sahibkarları çı-xılmaz vəziyyətə salıb.

İş adamlarının onların bu vəziyyətən çıxarılması üçün dövlət tərəfindən ediləcək gü-zəştəri gözlədiyi haldə daha çox təzyiqlər üzərən qarşıya çıxan problemləri özləri həll edirlər. Mən bu yaxınlarda hökumətin hesabatına baxdım və müşahidələrimə görə, iri vergi ödəyicilərinin borçları daha çoxdur. Həm hökumət təşkilat-larının, həm də özəl qurumların, iri holdinglərin vergi borçları həddindən artıqdır. Ola bilər ki, vergi yiğimlərini artırmaq üçün onlara təzyiqlər olunsun".

Sabiq millət vəkili, iqtisadçı **Nazim Məmmədov** isə vergidən yayınma hallarının qarşısını al-maq üçün əmək haqlarından tutulan vergilərin faiz dərəcəsinin azaldılmasını təklif etdi: "Bu heç kime sərr deyil ki, Azərbaycanda vergi verme mədəniyyəti elə də yüksək səviyyədə deyil. Bunun da obyektiv səbəbləri var. İstənilən halda neft gelirləri azaldıqdan, bündə gelirlərini artırmaq üçün vergi təzyiqi artırılmışdır. Mən bunu obyektiv hesab edirəm. Çünkü bündə kəsirlərini qapataqla da vergi dərəcəsi belə idi, ancaq bir neçə il önce sosial müdafiə fondunu leğv etdilər və oraya verilən vergini birləşdirərək sosial vergi adı altında 20 faizə endirdilər".

N. Məmmədov vurğuladı ki, əslində sahibkar pis vəziyyəte salan rəsmi vergi orqanları yox, ona qədər gələn müfəttişlər və digərləridir: "16-dan yuxarı yoxlama orqanları var ki, il ərzində onlar hərəsi bir dəfə sahibkarın üzərinə gəlsələr bu həmin sahibkar nə qədər maddi və psixoloji zərər vurar. Mən təklif edirəm ki, Vergilər Nazirliyindən başqa heç bir qurum sahibkarlarla temasda olmasın".

Sahibkarlara ikiqat zərbe: manatın devalvasiyası və "vergi terroru"



Vahid Əhmədov: "Qeyri-qanuni rüsumları başa düşə bilmirəm"



Nazim Məmmədov: "Təklif edirəm ki, Vergilər Nazirliyindən başqa heç bir qurum sahibkarlarla temasda olmasın"

qaydasında ödəməyə dəha çox bir qurum, abadlıq-quruculuq adı altında icra hakimiyəti nümayəndələri və digərləri sahibkar müraciət etməmişdir. Xüsusən də bölgələrdə yerli icra orqanları sahibkarlara çox təzyiqlər göstərilir. Saibikar onlara haqqı ödəməkdən müflislərdir və ödəyəcəyi vergini belə ödəye bilmir. Mənə elə gələr ki, Vergilər Nazirliyihə dəha çox iri holdinglərin üzərinə getməlidir".

Günəmuzd işçilərin işə götürülməsi istiqamətində edilən təzyiqlərə gəlincə, **Nazim Məmmədov** bildirdi ki, bir çox koteqoriyadan olan peşə sahiblər - fəhlələr, təmirçilər, sürücülər, ev təsərrüfatında çalışanlar və digərləri vergiye cəlb olunmurlar və burada problemlər mövcuddur: "İnsanlar baxırlar ki, iri holding

zifəsində oturub öz biznesləri-ni idarə edən şəxslər ya vəzi-fədən getməlidirlər, ya da biz-nəsə son qoymalıdır".

Ekspertin fikrincə, Vergilər Nazirliyi yiğimləri artırmaq üçün səslənən təklifləri nəzərə alaraq isləhatlar aparmalıdır: "Dediymiz kimi, sosial vergi də-reccəsi müyyən olunmalıdır Sosial Müdafiə Fondu leğv edilməli, onun yiğimla bağlı səlahiyyət-ləri Vergilər Nazirliyinə verilməlidir. Gömrük Komitəsi, DSMF, Meliorasiya və Su Təsərrüfatı ki-mi qurumlar isə leğv olunmalıdır. Bu isləhatlar aparılmışa vəziyyət getdikcə pisləşəcək".

Qeyd edək ki, məsələ ilə bağlı Vergilər Nazirliyinə rəsmi sorğu göndərilib və cavabı qə-zetimizdə işıqlandırılacaq.

□ Nərgiz LİFTİYEVA

Seləfilərin lideri radikalalların həbsindən danışdı

Hacı Qamət: "Dini radikallığın əsas təbliğ yeri həbsxanalardır"

Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən radikal dindarların Azərbaycanda "şəriət qayda-ları ilə idarə olunan dövlət qurmaq" məqsədilə ölkədə sabitliyi pozmaq üçün terror aksiyaları planlaşdırıldıları mə-lum olub.

Bəs Azərbaycanda İslam xilafeti və ya dövləti qurmaq üçün şərait var mı?

"Əbu-Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov bu əməliyyatların təşkilini müsbət qiymətləndirir. Onun sözlərinə görə, radikalizmin İslama bağlılığı yoxdur və din pərdəsi altında cinayət törədənlər var.

Hacı Qamətin fikrincə, peyğəm-bər müsəlman öldürənə, xəvaric fikirlərə pis baxıb: "Radikalizmə gedənlər psixoloji problemləri olanlardır. İslam dövləti

mənin səbəbləri var. Burada sadəsizlik da rol oynayır, müəyəyen qədər işsizlik də. Cümələndən regionda və ölkədə gedən proseslərin təsiri var. İraq və Suriyada gədənlər təkcə işsizliyə görə getmirlər. Təbliğat və sa-vadsızlıq əsas məsələdir".

Hacı Qamət dövlət idarələrində, banklarda işləyənlər arası-sında işini tərk edib radikalizmə gedənlərin olmasına istisna etmir: "Son həbs olunanların mən heç birini tanımır. Onlar məscid bağlanana qəder ibadətə gəlməyiblər. Ola bilsin ki, ondan sonra fealiyyətə başla-yıblar. Radikalizmə qarşısını almaq üçün "Əbu-Bəkr" məscidi də açılmalıdır. Ondan əlavə, radikallığın əsas təbliğ yeri

hebsxanalardır. Çünkü vaxt çox olur, yanındaki dustaq danışır, təbliğ edir. Mən onun tərəfindən yəm ki, bu adamlar ayrıca tür-mədə saxlanılsın. Məsələn, ərəb ölkələrində, Qazaxistanda belədir".

Təhlükəsizlik Araşdırma Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq eməkdaşı İlham İsmayılin fikrincə, şəriət dövləti istəyi yeni hal deyil. Onun sözlərinə görə, son illər radikal dindarlar bir neçə dəfə şəriət dövləti üçün terrora hazırlıq görübərlər. MTN-in sabiq eməkdaşı hesab edir ki, xüsüsən də dönyəviyyili təsdiq edən beynəlxalq yarışmalar ərefəsində bu tədbirlərə kölgə salmaq üçün addimlar atılıb:

"Eyni vəziyyət, xatırlayınsa, "Eurovision" ərefəsində də olmuşdu və xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində həbs olundular. Mən bu əməliyyatların olmasına təqdim etmək lazımdır. Ölkəyə, cəmiyyətə han-sı zərəri vura bilecəkləri insan-lara çatdırılmalıdır. Bu işi də dini komitə, din alimləri görə bilər. İkinci tərəfdən, tez-tez dövlət çevrilişi ifadəsi səslənir. Dövlət quruluşunu dəyişmək bir-iki admanın işi deyil. Yeni 5-6 patronla bir qrup adam dövlət

çevrilişi edə bilməz. Bu cür xəber təqdimatı əməliyyatın cid-diliyinə xələl getirir. Sadəcə, dövlət çevrilişi onların son məqsədi ola bilər. İsteklə fəaliyyət arasında fərqlər var. Buna diqqət olunmalıdır".

Ekspert Suriyada ekstre-mist qruplaşmalara qoşulan azərbaycanlıların ölkəyə qayitmasını az ehtimal edir. Onun sözlərinə görə, istenilən halda bu adamlar təhlükəlidir və terrorçudur: "Mən həmişə qeyd etmişəm ki, onlar potensial terorçudur. Xüsüsile beynəlxalq tədbirlər zamanı təhlükəsizlik dəha da güclənməlidir. Bu məsələdə həm hüquqi, həm mə-arifləndirmə işi olmalıdır. Çünkü radikalizmə meylliliyin sosioloji kökləri var".

□ Emil SALAMOĞLU



Hacı Qamət

**Cümə səhbətləri**

Bismilləhir-Rahmənir-Rahim! “Əyyami-Fatimə (s.ə)” günlərini yaşayır. Bu günler əziz Peyğəmberimizin (s.) yadigarı Həzrət Zəhranın (s.ə) dündəyadan köçməsinin müsibətlili dönməmini simvolizə edir. Bu dönəmi yaşatmaq - Həzrət Zəhranın (s.ə) ideallarını dərk etmək, o Xanımın (s.ə) yüksək məqamını anlamaq baxımından böyük əhəmiyyət kəsb edir.

Əhli-Beyt (ə) davamçılarının Qiyamətdə mükafatları

Allaha həmd olsun ki, bu qarışq, çətin, mürəkkəb dündəyada bizlərə Əhli-beyti (ə) tanımaq, onlara təvəssül etmək ki mi nemətləri nəsib edib.

Əhli-beyt (ə) sevginin, Məsumlara (ə) məhəbbətin insan həyatına çox böyük təsiri var. Bu həm də bir müsəlmənin etiqadının tərkib hissəsidir. Allaha inanan, Onun peyğəmberlərinə (ə) inanan, Qiyamət gününə inanan bir insanın həmdə gündəlik həyatında bir mükəmməl nümunələrə ehtiyacı var. Əhli-beyt (ə) - əslində ən gözel nümunədir. Onların həyatı, yaşıyışı, mövcudiyəti bizlər üçün çox böyük örnəkdir. Onlara sevgi ve məhəbbət də bizim aqibətimizə çox böyük təsir göstərir, həyatımıza nüranıyyət getirir.

Əziz İslam Peyğəmberi (s) buyurur: “Qiyamət günü bize məhəbbətlərinde xalis olan mənim və Əhli-beytinin (ə) ardıcılırı üçün ərşin ətrafında minbərlər düzüləcək. Allah Təala buyurur: “Ey Mənim bəndələrim, Mənə tərəf gəlin ki, Öz kərəmimi sizin aranzda paylaym. Çünkü siz dünyada əzab-əziyyət görmüsünüz”. Əziz Peyğəmberimizə (s), onun Əhli-beytinə (ə) olan əşq, məhəbbət, sevgi insani belə məqamlara apanıb çıxarar. Bu məhəbbət, əşq, sevgi ki, Əhli-Beyti (ə) sevənlərən var və məhəbbətlərinə əməli şəkildə yaşadalarlar - insanı misilsiz məqamlara apanıb çıxarar.

Təbii ki, hədisdən də göründüyü kimi, Əhli-beyt (ə) xalis məhəbbət, sevgini yaşıdanlar dünya imtahanlarından da layiqince çıxmış bacarırlar. Bu insanlar dünyada bir çox çətinliklər görür, dünyaya



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-camaati**

İslam Peyğəmberinin (s) mövludu bu təqva ruhiyyesini inkişaf etdirmək üçün fəvqəl dərcədə böyük fürsətdir.

İmam Baqır (ə) buyurur ki, Əlahi xof Əhli-beyt (ə) davamçılarını Əlahi təqvaya aparar. Təqvanın da ən böyük göstəricisi - konkret əməldir. Əgər insanda Əlahi xof, çəkinmə olsa, nəticədə bu davranışlarına təsir göstərir. Təqvalılıq əslində budur ki, insanın davranışlarını Allah bəyənən formada olsun. Əlahi xof insanı o əməllərə tərəf yönəldər ki, onlarda Allahın razılığı var, o əməllərdən əkindi-rər ki, onlarda Allahın razılığı yoxdur. Əgər insan yaxşı bir durumdadırsa, Əlahi xof insanı narahat edər ki, birdən hansısa bir əməlle bu gözəl durumu əldən vermiş olar. Pis vəziyyətdədirse, qorxar ki, bu mənfi hal davamlı, sabit olar və əbədi bir əzabə doğru çeker. Və çalışarı, pis durumunu tez düzəltsin, müsbətə doğru dəyişsin. Çalışar ki, Əhli-Beyt (ə) davamçısı kimi yüksək bir ada layıq olsun.

Əhli-beyt (ə) yolunun davamçılarını tanıtırma baxımından buyurur: “Bizim ardıcılımız yalnız Allahdan qorxan və Onun əmrinə itaat edənlərdir. Onlar təvəzükərləq, sadəlik, əmanətə sadıqlıq və Allahı çox yad etməkdən başqa bir şeyle tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanların xüsusiyyətləridir. Əhli-beyt (ə) davamçılarında, İmam Huseyn (ə) aşiqlərində yalnız Allahdan xof olar. Qorxuları o olar ki, hansısa davranışları ilə Allahın mərhəmetini itirərlər. Qorxuları o olar ki, hansısa əməli yerinə yetirəməklə mənfi tərəfə gəderler. O Əlahi xofdur ki, onları Əlahi təqvaya tərəf aparrı. O Əlahi qorxudur ki, Əhli-beyt (ə) davamçılarını təqvalı halda saxlayır. “Əyyami-Fatimə (s.ə)” günləri, Məhərrəm-Səfer əyyamı, əziz

Diger tərefdən, İmam Baqır (ə) Əhli-beyt (ə) yolunun davamçılarının başqa bir əməli xüsusiyyəti - qəlbərinde Əlahi xofun olmasıdır. Əhli-beyt (ə) məhəbbəti əməli şəkildə yaşıdanların davranışları əslində həm də bu amildən qaynaqlanır.

Təvəzükərlilik xüsusiyyəti

Diger tərefdən, İmam Baqır (ə) Əhli-beyt (ə) yolunun davamçılarının başqa bir əməli xüsusiyyətine de işarə edir. Bu yolun əsl yoldaları təvəzükərlilik, sadəlik, əmanətə sadıqlıq və Allahı çox yad etməklə tanınarlar. Əhli-beyt (ə) məhəbbəti olan insan bu xüsusiyyətlərə malik olmalıdır. Əhli-beyt (ə) davamçısı təvəzükər olar, təkəbbürdən uzaq olar. Əhli-beyt (ə) davamçısı olanlar başa düşürler ki, Allah hüZRİNDA insan təvəzükərlilik etməlidir. Anlayırlar ki, bu qədər

ehtiyac içerisinde olan bir insanın təkəbbürlik etməye heç bir səbəbi əslində heç ola da bil-məz. Əhli-beyt (ə) aşiqinə, Hüseyin sevərə təvəzükər yaraşar, təkəbbür isə qətiyyən ya-raşmaz.

Əhli-beyt (ə) yolunun davamçısı sadə olar. Mürəkkəblik, qəlizlik Əhli-beyt (ə) yolunun yolcusuna yad bir sıfət-dir. Əslində milyonlarla insan ki, Ərbəin gündən İmam Hüseyin (ə) ziyarətinə yollanır, onları səciyyələndirən əsas xüsusiyyət də elə sadəlikdir. Bütün dünyanın qəlizliklərindən, mürəkkəbliyindən uzaq olan milyonlarla insan İmam Hüseyin (ə) ziyarət etmək üçün piyada Kərbələyə yürüş edir.

Gündəlik həyatımıza kifayət qədər təsiri olan bir mövzudur. İnsanlar Əhli-beyt (ə) eşqlə, daxildən gələn məhəbbətə, Əhli-beytə (ə) olan duyuşları ilə hər hansı bir yaxşılıq etmək isteyirsə, İmam Sadiq (ə) bunu əməlisaleh bəndələrə, həqiqi Əhli-beyt (ə) davamçılara münasibətdə təzahür etdirməyi tövsiyə edir. Əger təzahür etdirdə bilsələr, onlarla bür davrana bilsələr, saleh bəndələrə qarşı bu cür davranan zaman əldə etdikleri savollar, elə Məsumlara (ə) yaxşılıq etdikləri təqdisdə qazana-caqları savablarda beraber olar. Toplumumuzda, ətrafımızda insanları gərek təqvasına, əməlisalehliyinə görə dəyərləndirik. Onlara buna görə kin da onun qəlbindən qalxar”. Yəni, möminin qəlbində kin ya-ransa da belə, bu qədər az-müddətli olar. Sabaha, bir həftəyə, bir aya, bir ilə, on illərə qalmaz. Çox təessüflər olsun ki, insanlar mösət zəminində olan, möminlərarası münasibətdə yaranan, heç bir ictimai əhəmiyyəti olmayan mövzular-da yaranan kinləri uzun müddət öz qəlbərində saxlayarlar. Bir-birilərinə qarşı kin-küdürü-ləri olar. Bəzi insanlar bir ömür boyu kin-küdürütin qəzəbi ilə yaşayalar. Çünkü, kin-küdürü qəzəbə apanıb çıxar. Əhli-beyt (ə) aşiqi, bu yolun davamçısı saf, pak, təmiz olar. Əzadərləq və ya mövlud məclisine daxil olar, oradan paklanmış halda çıxar. Bu xəstəliklə-

Sevgi imtahənini verənlər

Əmanətə sadıqlıq xüsusiyyəti

Əhli-beyt (ə) davamçısı əmanətə sadıqlıq ilə tanınar. Əmanətə sadıq olanlar insanlara münasibətdə, onların ma-lına, canına, sağlamlığına, heysiyətinə münasibətdə xüsusi diqqəti olarlar. Əhli-beyt (ə) davamçları ilk növbədə Al-lahın onlara verdiyi mövcudiyət əmanətinin düzgün istifadəsini edirlər. Onlar ixtiyarlarında olan nemətlərə əmanət kimi yanaşır, onlarda Allahın razılığı yoxdur. Əgər insan yaxşı bir durumdadırsa, Əlahi xof insanı narahat edər ki, birdən hansısa bir əməlle bu gözəl durumu əldən vermiş olar. Pis vəziyyətdədirse, qorxar ki, bu mənfi hal davamlı, sabit olar və əbədi bir əzabə doğru çeker. Və çalışarı, pis durumunu tez düzəltsin, müsbətə doğru dəyişsin. Çalışar ki, Əhli-Beyt (ə) davamçısı kimi yüksək bir ada layıq olsun.

Əhli-beyt (ə) yolunun davamçılarını tanıtırma baxımından buyurur: “Bizim ardıcılımız yalnız Allahdan qorxan və Onun əmrinə itaat edənlərdir. Onlar təvəzükərləq, sadəlik, əmanətə sadıqlıq və Allahı çox yad etməkdən başqa bir şeyle tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşadanların, Peyğəmber (s) və onun pak Əhli-beytinin (ə) mövludlarını ən gözel şəkildə qeyd edən insanlarla tanınmazlar”. Xoş olsun Əhli-beyt (ə) məhəbbəti olan insanların halına. Bu keyfiyyətlər - əslində “Əyyami-Fatimə (s.ə)” günlərini, məhərrəm-səfer əyyamını yaşad



ÜSAVAT

Son səhifə

N 50 (6078) 6 mart 2015



Stadiondan çıxdı, ölümə getdi

Bu dəfə futbol azarkeşləri eftə naziya ediləcək bir kişi üçün bir-ləşib. 41 yaşlı Lorenzo Schoonbaert müalicəsi mümkün olmayan bir xəstəliyə yaxalanıb. "Brügge" klubunun tərefdarı olan kişi ölməmişdən əvvəl sonuncu dəfə komandasını izləmək istəyib. O, hətta son dəfə stadion havasını udmaq üçün eftanaziya tarixini də dəyişib. "Jan Breydel" stadionuna 7 yaşlı qızı Dina ilə birlikdə gəlib. O, "Brügge"nin "Mouscron-Peruwelz"ə qaraşı matçını izləyib. Tribunlarda yerini alan 20 mindən çox azarkeş oyundan sonra Lorenzo Schoonbaertə vida edib, onun üçün "Əsla yalnız olmayıacaqsan" yazılıan plakatlar açılıb. Stadionda olan kişi yaşıdlıqların dan heyran olub. O, stadionda bir müddət gəzərək tamaşaçılarla vidalaşıb.

"Bu qədər təsirli bir vidda gözləmirdim. Kəndəməm son oyunda qalib oldum. Artıq hüzur içərisində öle bilərəm. Bunu cənnət-də qeyd edəcəyəm". Futbol azarkeşi 20 ilde 37 əməliyyat keçirse də həkimlər onun sağalma ümidi olmadığını deyiblər. Matçdan 1 gün sonra isə ailəsi açıqlama yayaraq Lorenzonun zəhərliliyinə ilə eftanaziya etdirdiyini açıqlayıb.

Dünyanın ən sürətli maşını

İngilterənin Bristol şəhərində hazırlanınan yeni maşın avtomobil həvəskarlarının diqqət mərkəzindədir. Bloodhound adlı maşını hazırlayanlar raketə bənzəməsi üçün ona ucluq da taxiblər. Yeni maşın avqust ayından etibarən sınaqlara başlayacaq. BBC-nin xəberinə görə, hər şey yolunda gedərsə, maşın dünyanın ən sürətli avtomobili adını qazanmaq üçün Afrikaya göndəriləcək. Raketə bənzər maşını saatda 1228 kilometr sürətlə daha əvvəl dünya rekordu qırıb pilot Andy Green idarə edəcək. Maşına "Eurofighter" markalı kiçik bir təyyarənin motoru taxılıb. Ən yeni texnologiyalardan istifadə edi-



lərək düzəldilən maşının hissələri də özəl olaraq hazırlanıb. 700 özəl hissədən

ibarət olan maşın İngiltərə hökuməti tərəfindən dəsteklənir.

19 saatlıq oyun öldürdü

Cinin Şanxay əyalətində 19 saat boyunca dayanmadan oyun oynayan gənc həyatını itirib. Oturduğu yerdə ürəyi dayanan oğlanın həyatını xilas etmək mümkün olmayıb. Vu Tai adlı oğlan son zamanlarda məshurlaşan "World of Warcraft" adlı oyunu oynayırmış. 19 saat dayanmadan oyun oynayan 24 yaşlı gənc bir anda öskürməyə başlayıb. Yanındakı dostu ondan halını soruşa da, o yaxşı olduğunu deyib və oyuna davam edib. Bir neçə dəqiqə sonra yenidən öskürməyə başlayıb. Ağızından qan gələn oğlan oturduğu yerdə həyatını itirib. Oyun salonundakı dostları təcili həkim çağırılsalar da, onu xilas etmək mümkün olmayıb.

Polislər 24 yaşlı gəncin ölüm səbəbinin nə olduğunu dəqiq bilmədiklərini deyiblər. Araşdırmalardan sonra ölüm səbəbi açıqlanacaq.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU
Lisenziya N: B 114
SAYI: 5.300

QOÇ - Yaxın on gündə görəcəyiniz işləri mütləq bu gün dəqiqləşdirin. İstanilən sövdələşmədə iştirakınız əhəmiyyətdir. Vaxtınız qalsa, məhəbət amilinə də nəzər yetirin.

BUĞA - Qarşılıqlı münasibətlər zəminində qərəzli mövqə nümayiş etdirməyin. Yersiz qısqanlıq, tələsik qərarlar sizə başucalığı getirən deyil. Bir qədər məxfilik prinsiplərinə söyklənir.

ƏKİZLƏR - Təsəssüf ki, ulduzların düzəmli kifayət qədər gərgin gün olduğunu göstərir. Odur ki, hər bir addımda ehtiyatlı olmalısınız. Ağlınzı kəsməyən, həmçinin riskli işlərdən uzaq olmağa çalışın.

XƏRÇƏNG - Saat 14-ə qədər darixdirci məqamlar yaşasın da, sonrakı müddətdə aktivliyinizi artıracaq. Müşterək fəaliyyət üçün mühüm şəxslərlə görüş keçirin. Daxili orqanlarıza ciddi fikir verin.

ŞİR - Enerji və sehhətiniz qaydasında olduğundan ovqatınız xoş olacaq. Odur ki, ciddi maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar hansısa xəstəyə baş çəkməyinizi tövsiyə edir.

QIZ - Dünəndən Ay bürcünüzə olduğu üçün gərginliyiniz ola bilər. Lakin təmkin göstərməklə ola bilsin, bu kimi hallarla üzləşməyəsiniz. Sağlamlığınızı qayğısına qalmayı da unutmayın.

TƏRƏZİ - Şanslarınız artsa da, qarşınızda duran maneələri dəf etmək üçün özünüzə təpər tapmalısınız. Ələlxüsus da günün ikinci yarısında ayıq-sayıqlığınızı artırımlı, münaqışlarından yayınmalısınız.

ƏQRƏB - Ulduzlar bu gün işlərinizin çox olmayacağı, buna görə də rahatlığınıza bərpə edəcəyinizdən xəbər verir. Vaxtınızın əsas hissəsini sevgiye həsr edin. Bugünkü dualarınız qəbul olunacaq.

OXATAN - Durumunuzdan bəlli olur ki, sevindirici xəbərlər gözəylərsiniz. Əmin olun ki, Gök qübbəsi siz intizarda qoymayacaq. Bəzi mətbətlərə gerçəkləşdirmək üçün pul xərcləmkən çəkinməyin.

ÖGLAQ - Mövcud durumunuzu yüngüləşdirmək üçün etibar etdiyiniz dostlarınızdan dəstək almağa çalışın. Qərar çıxararkən tələsməyin. Sənədləşdirmə ilə bağlı işlərinizi qaydasına salın.

SUTÖKƏN - Sizə qarşı yönələn iradların obyektivlik dərəcəsindən asılı olaraq onlara münasibət bildirməyinizi vacibdir. Çünkü belə yerdə suşmaq "qızıl" olmayacaq. Sizi sevənlərə qayğı göstərin.

BALIQLAR - Həddindən ziyyadə uğurlu bir gün yaşayacaqsınız. Ünsiyyətdə olduğunuz hər bir kəs ovqatınızın yüksəlməsinə xidmət edəcək. Naharda sürprizlər mümkündür. Məsuliyyətinizi artırın.

Unutmayın, Tanrı ulduzlarından daha yüksəkdə durur!

Xəyanətini etiraf etdi

Aİmaniyən sabiq baş naziri Helmut Smidt "Söyləmək istədiklərim" adlı son kitabında sirlərini açıqlayıb. Keçmiş nazirin açıqladığı sirlər arasında ən məraqlısı həyat yoldaşı haqqındadır. O, 68 il evli qaldığı və 5 il öncə həyatını itirən yoldaşı Lökini aldatdığını etiraf edib. Smidtin sözlerinə görə, 1970-ci ildə Sosial Demokrat Partiyasında çalışarkən bir qadınla münasibət olub. Sevgilisi ilə çox görüşdüyü üçün həyat yoldaşı ona boşanmağı təklif edib. Lakin keçmiş nazir boşanmağı heç vaxt düşünmədiyini deyib. Ona görə sevgilisinin tərk edib. H. Smidt kitabında adını açıqlamadığı qadının 2 il önce həyatını itirdiyini, onun cənəzəsinə getdiyini deyib.



Səhifəni hazırladı: ŞAHNAZ